

1. Dövlətin iqtisadi təhlükəsizliyi iqtisadi siyasətində aşağıdakı istiqamətlərə ayrılır:
))strateji
dövrü
mərkəzləşmiş
aktlaşdırılmış və normallaşdırılmış
tarazlaşdırılmış
2. İqtisadi təhlükəsizliyin təmin edilməsi aşağıdakı istiqamətləri əhatə edir: 1. sahə istiqaməti 2. regional istiqaməti 3. lokal istiqaməti 4. beynəlxalq istiqaməti
))1,2,4
1,3,4
2,3,4
3,4
1,3
3. Təhlükəsizlik anlayışı iqtisadi ədəbiyyatlarda nə zaman araşdırılmağa başlayıb? IX
X
))keçən əsrin ortalarında
XIII
VI
4. İqtisadi təhlükəsizliyin neçə tərkib hissəsi var
5
7
4
9
))3
5. Daxili amillər aşağıdakılardan hansılardır?
iqtisadi sistemin tsiklik inkişaf qanunauyğunluqları ilə əlaqədar olanlar;
maşın və avadanlıqların köhnəlməsi
mühasibat sənədlərinin qeyri-dəqiqliyi
investisiya çatışmamazlığı
))hamısı
6. Milli iqtisadiyyatın təhlükəsizliyi dedikdə iqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki: A)qloballaşan dünyada ölkənin milli maraq və mənafeələrini təmin etsin B)yeridilən siyasətin sosial yönümlüyünü təmin etsin C)ölkənin müdafiə qabiliyyətini təmin etsin D)iqtisadiyyatın tələb olunan səviyyədə olmasına imkan yaratsın.

- A
- B,C
-))A,B,C,D
- A,B
- A,C,D

7. İqtisadi təhlükəsizliyin səviyyələrinə aiddir: A)cəmiyyətin iqtisadi təhlükəsizliyi B)bələdiyyələrin iqtisadi təhlükəsizliyi C)iqtisadiyyatın sferalarının (sahələrinin) iqtisadi təhlükəsizliyi D)həxsiyyətin iqtisadi təhlükəsizliyi

- A
- B,C
-))A,B,C,D
- A,B
- A,C,D

8. İqtisadiyyata təhlükə baxımından təsir istiqaməti neçə yerə bölünür və hansılardır?

- birbaşa və dolayı;
- ictimai və mədəni
- sadə və mürəkkəb;
- iqtisadi və sosial-iqtisadi;
-))daxili və xarici;

9. İqtisadi təhlükəsizlik tərkib hissəsidir: A)milli təhlükəsizliyin B)beynəlxalq təhlükəsizliyin C)regional təhlükəsizliyin D)lokal təhlükəsizliyin

-))A
- A,B
- A,B,C
- A,B,C,D
- B,C,D

10.İqtisadi təhlükəsizliyin iymətləndirilməsi aşağıdakı sahələri əhatə edir:

-))ölkənin təbii,maddi-insani resurs potensialı ,onun durumu və inkişaf səviyyəsi
- obyektiv və subyektiv xüsusiyyətləri
- ölkənin əhali göstəricisi
- ölkənin potensialından istifadə səviyyəsinin üçüncü dünya ölkələrindəki mövcud səviyyə ilə müqaisəsi
- daxili təsirlərə qarşı xarici potensial hesabına davam etdirmək

11.Strateji istiqamətə aiddir

))Dövlət tərəfindən Respublikada yerinə yetirilən strategiyanın təkmilləşdirilməsi

Respublikada yerinə yetiriləcək işlərin həcmi, strukturu

Ölkənin təsərrüfat sistemini xarici və daxili təhlükədən qorumaq

Ölkə iqtisadiyyatının ən mühüm elementi olan milli mənafeəni təmin etmək

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin etmək

12. Taktiki istiqamətə aiddir:

Dövlət tərəfindən Respublikada yerinə yetirilən strategiyanın təkmilləşdirilməsi

))Respublikada yerinə yetiriləcək işlərin həcmi, strukturu

Ölkənin təsərrüfat sistemini xarici və daxili təhlükədən qorumaq

Ölkə iqtisadiyyatının ən mühüm elementi olan milli mənafeəni təmin etmək

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin etmək

13. İqtisadi təhlükəsizliyin obyektı ola bilər:

))Dövlətin iqtisadi sistemi

Respublikada həyata keçirilən qanunlar, normativ aktlar, qanunauyğunluqlarla tənzimlənən mexanizmlər

İqtisadi müstəqillik

Milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin etmək üçün həll olunan məsələlər

14. İqtisadi təhlükəsizliyin subyektı ola bilər:

Dövlətin iqtisadi sistemi

))Respublikada həyata keçirilən qanunlar, normativ aktlar, qanunauyğunluqlarla tənzimlənən mexanizmlər

İqtisadi müstəqillik

Milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin etmək üçün həll olunan məsələlər

15. İqtisadi təhlükəsizliyə necə tərif vermək olar?

))milli iqtisadiyyatın müstəqilliyini, onun sabitliyini və davamlılığını, daim yeniləşmə və özünü təkmilləşdirmə qabiliyyətini təmin edən şərtlərin və amillərin məcmusudur

özünü təkmilləşdirmə qabiliyyətini təmin edən, daim yeniləşən, infrastruktur obyektlərinin kifayət qədər inkişaf etməməsi, investisiya fəaliyyətinin aşağı olması kimi şərtlərin və amillərin məcmusudur

Təsərrüfat sahələrinin rəqabətə malik olmaması, milli iqtisadiyyatın müstəqilliyini, onun dayanıqlığını və inkişafının obyektlərinin inkişaf etməməsi kimi sərvətlərin məcmusudur

özünüinkişafa və tərəqqiyə nail olma, investisiya fəaliyyətinin aşağı olması, iqtisadiyyatın inhisarlaşmasının yüksək olması və milli iqtisadiyyatın sabitliyini təmin edən amillərin məcmusudur

milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı, investisiya fəallığının aşağı olması, inflyasiyanın yüksək olması, iqtisadi müstəqilliyi təmin edən şərtlərin və amillərin məcmusudur

16.. Təhlükəsizliyin istiqamətləridir: a. hərbi b. siyasi c. ekoloji d. regional e. mədəni

A,B,C

A,B,C,D

A,C,D

))A,B,C,D,E

A,B

17.İqtisadi təhlükəsizliyə aşağıdakılardan neçəsi aiddir: 1. maliyyə təhlükəsizliyi 2. enerji təhlükəsizliyi 3. hərbi təhlükəsizliyi 4. sənaye təhlükəsizliyi 5. informasiya təhlükəsizliyi 6. ərzaq təhlükəsizliyi

)) Hamısı

5

3

2

4

18.Təhlükəsizlik aşağıdakı sahələr üzrə istiqamətləndirilir: 1. Qlobal 2. Regional 3. Beynəlxalq 4. Milli

)) 3,4

2,3,4

2,4

1,2,4

1,3,4

19.Respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsinin məqsəd və vəzifələri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: 1) Strateji 2) Taktiki 3) Şaquli 4) Üfüqi

)) 1,2

1,2,3,4

2,3,4

1,3,4

1,2,4

20. Azərbaycan Respublikasının bütün təhlükəsizlik orqanlarına kim rəhbərlik edir?

)) Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi

Təhlükəsizlik üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Milli Təhlükəsizlik Nazirliyi

Azərbaycan Respublikası Nazirlər Kabineti

21. İqtisadi təhlükəsizliyin növlərə bölgüsünün əhəmiyyəti nədir?

)) İqtisadi təhlükəsizliyin mahiyyət etibarilə sosial-iqtisadi sabitliyin dəstəklənməsini və bir mexanizm kimi bu təhlükələrin aradan qaldırılmasını təmin edir

Ölkənin təsərrüfat sisteminin xarici və daxili təhlükədən qorunmasını təmin edir

Ölkənin sosial yönümlü inkişafına nail olunur

Dövlətsüverenliyinin və sərbəst iqtisadi inkişafın təmin edilməsinə şərait yaradılır

Doğru cavab yoxdur

22. . Maliyyə təhlükəsizliyi:

)) Respublikada həyata keçirilən proqramlara uyğun olaraq maliyyə, bank sisteminin sabitliyini, onun fəaliyyətinin təmin edilməsinin təhlilini və proqnozlaşdırılmasını əhatə edir

Beynəlxalq səviyyədə əlverişli iqtisadi inkişafı nəzərə alaraq sənaye sahələrində təhlükəsizliyin təmin edilməsi və kompleks şəkildə onun fəaliyyətini tənzimləyir

Respublika daxilində milli maraqların qorunması və müdafiəsinin təmin edilməsi məqsədilə iqtisadiyyatın və hakimiyyətin vəziyyəti nəzərə alınaraq sosial-iqtisadi inkişaf strategiyasına əsaslanmalıdır

Sosial yönümlü sahələrin inkişaf istiqamətini nəzərə almaqla milli mənafehlərin qorunması və ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün mühüm, əsas vəzifələrin həyata keçirilməsini təmin etməlidir

Doğru cavab yoxdur

23. Sənaye təhlükəsizliyi:

Respublikada həyata keçirilən proqramlara uyğun olaraq maliyyə, bank sisteminin sabitliyini, onun fəaliyyətinin təmin edilməsinin təhlilini və proqnozlaşdırılmasını əhatə edir

)) NBeynəlxalq səviyyədə əlverişli iqtisadi inkişafı nəzərə alaraq sənaye sahələrində təhlükəsizliyin təmin edilməsi və kompleks şəkildə onun fəaliyyətini tənzimləyir

Respublika daxilində milli maraqların qorunması və müdafiəsinin təmin edilməsi məqsədilə iqtisadiyyatın və hakimiyyətin vəziyyəti nəzərə alınaraq sosial-iqtisadi inkişaf strategiyasına əsaslanmalıdır

Sosial yönümlü sahələrin inkişaf istiqamətini nəzərə almaqla milli mənafehlərin qorunması və ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün mühüm, əsas vəzifələrin həyata keçirilməsini təmin etməlidir

Doğru cavab yoxdur

24. Strateji istiqamət:

)) Müəyyən edilmiş optimal vəziyyəti nəzərə almaqla əhalinin həyat şəraiti, yaş həddi, keyfiyyətinin tənzimlənməsi başa düşülür

Respublikada yerinə yetiriləcək işlərin həcmi, strukturu başa düşülür

Ölkənin təsərrüfat sistemini xarici və daxili təhlükədən qoruyur

Ölkə iqtisadiyyatının ən mühüm elementi olan milli mənafehi təmin edir

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin edir

25. Taktiki istiqamət:

Dövlət tərəfindən Respublikada yerinə yetirilən strategiyanın təkmilləşdirir

)) Qarşıya qoyulan plana müvafiq olaraq Respublikada yerinə yetirilən sahələr üzrə təhlükələrin aradan qaldırılması və xərclərin minimuma endirməsini tənzimləyir

Ölkənin təsərrüfat sistemini xarici və daxili təhlükədən qoruyur

Ölkə iqtisadiyyatının ən mühüm elementi olan milli mənafehi təmin edir

İctimai tələbatın səmərəli şəkildə ödənilməsini təmin edir

26. Aşağıdakılardan neçəsi Azərbaycanın milli və iqtisadi təhlükəsizliyini təmin edən dövlət idarəetmə orqanlarına daxildir? 1. Milli Təhlükəsizlik Nazirliyi

2. Daxili İşlər Nazirliyi 3. Prokurorluq 4. Xarici Kəşfiyyat Xidməti İdarəs

)) 4

3

2

1

Heç biri

27. Ölkədə iqtisadi təhlükəsizliyin mövcudluğu amilləri:

xarici təhlükənin olması

məmur özbaşınalı

polis qanunsuzluğu

həyat səviyyəsinin aşağı olması

)) iqtisadi tərəqqi

28. Qloballaşma şəraitində iqtisadi təhlükəsizliyin əsas amillərindəndir. a. davamlı yerli iqtisadi artım b. rəqabətqabiliyyətlilik c. sosial ədalət
A,B,C
B
A
)) A,B
C
29. Respublikamızda iqtisadi təhlükəsizliyin gözlənilməsinə təsir göstərən amillər içərisində xüsusi qeyd olunmalıdır. a. struktur deformasiyası ilə bağlı xammal-yanacaq məhsullarının ixracının ümumi strukturda xüsusi çəkisinin kəskin artması, b. ilkin mərhələdə ondan alınan səmərənin optimal istifadə olunmaması, c. sosial sabitlik və sosial konfliktlərin qarşısının alınmaması və həll edilməməsi
A,B
B
A
)) A,B,C
C
30. Dolayı təhlükələrə aiddir: a. Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması b. İxracın xammal yönümlü olması c. Texnika və texnologiyanın idxaldan asılı olması
A,B
B,C
A
)) A,B,C
A,C
31. Davamlı inkişaf asılıdır: a. Ərazi bütövlüyündən b. Humanizmlilikdən c. Maliyyə təhlükəsizliyindən d. Rəqabət qabiliyyətliliyindən
A,B,D
B,C
A,D
A,C,D
)) A,B,C,D
32. Azərbaycan milli iqtisadiyyatımızın təhlükəsizliyinin təmin edilməsi aşağıdakı amillərlə şərtlənir. a. uzun illər boyu formalaşmış elmi-texniki

potensialının dağılması, b. mülkiyyət formalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması, c. əhəlinin sosial diferensiasiyasının dərinləşməsi, d. yoxsulluğun, işsizliyin artması, e. ekoloji proseslərin kəskinləşməsi

A,B

B

A

)) A,B,C,D,E

C,D,E

33. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul olunmuşdur:

)) 2004

1995

1998

2001

2007

34. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının neçə prinsipi var?

11

5

)) 6

7

8

35. Hər bir dövlətin iqtisadi təhlükəsizlik strategiyasının hazırlanmasında aşağıdakı keyfiyyət göstəricilərinin neçəsinin nəzərə alınması vacibdir? 1. makroiqtisadi 2. demoqrafik 3. xarici iqtisadi 4. ekoloji 5. texnoloji 6. Sosial

)) 5

6

3

4

1

36. .Aşağıdakılardan neçəsini dövlətin iqtisadi təhlükəsizlik strategiyasına aid etmək olar: 1. Iqtisadiyyatın strukturu 2. Ölkədəki geniş təkrar istehsal 3. əhəlinin həyat səviyyəsi 4. idxal – ixrac əməliyyatları və protoksionizm siyasəti 5. ölkənin ərzaq təhlükəsizliyi

)) 5

4
3
2
1

37. Dövlətin ərzaq təhlükəsizliyinin təminətmə mexanizminin birinci aspekti aşağıdakılardan hansıdır?

)) kəmiyyət
keyfiyyət
sosial-iqtisad
siyasi
iqtisadi-texnoloji

38. Dövlətin ərzaq təhlükəsizliyinin təminətmə mexanizminin ikinci aspekti aşağıdakılardan hansıdır?

kəmiyyət
)) keyfiyyət
sosial-iqtisad
siyasi
iqtisadi-texnoloji

39. Dövlətin ərzaq təhlükəsizliyinin təminətmə mexanizminin üçüncü aspekti aşağıdakılardan hansıdır?

kəmiyyət
keyfiyyət
)) sosial-iqtisadi
siyasi
iqtisadi-texnoloji

40. Azərbaycanın milli və iqtisadi təhlükəsizliyini təmin edən orqanlara aid deyil: Milli Məclis

Milli Təhlükəsizlik Nazirliyi
Dövlət Gömrük Komitəsi
Fövqəladə hallar Nazirliyi
)) Statistika Komitəsi

41. Dövlət orqanları ölkənin iqtisadi təhlükəsizlik strategiyasını reallaşdırarkən əsas vəzifələrinə aid edilir:

)) struktur siyasəti ön plana çəkmək
proteksionizmi seçmək

dövlət sifarişlərini vermək
dövlət mülkiyyətinin iqtisadiyyatda çəkisini artırmaq
bələdiyyələri formalaşdırmaq

42. Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasəti:

)) Dövlətin və cəmiyyətin başqa siyasi institutların məqsədəuyğun və qarşılıqlı əlaqədə həyata keçirdikləri sistemdir

İctimai-siyasi institutlara, maddi və mənəvi dəyərlərə milətin münasibətinin məcmusudur və onları özündə birləşdirir

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət sistemidir

Beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya olunmaq üçün islahatların tətbiq olunma mexanizmidir

Bütün cavablar doğrudur

43. Ölkədəki geniş təkrar istehsal:

Milli iqtisadiyyat çərçivəsində sənayenin və kənd təsərrüfatının, ticarətin, xidmət sahəsinin və digərlərinin xüsusi payı və bunlar arasındakı nisbət başa düşülür

)) İqtisadi təhlükəsizliyin təminində daxili bazarın qorunması, artan tələbatın daim ödənilməsi başa düşülür

Ölkədə ÜDM-in və ÜMM-in artım defilyatoruna görə müəyyən olunur

Hamısı

Heç biri

44. Protoksionizm siyasəti dedikdə nə başa düşülür?

)) Hər bir ölkədə idxal olunan məhsulların ölkədə istehsal olunan məhsulları bazardan sıxışdırıb çıxarmaması üçün onların üzərinə vergi faizlərinin əlavə edilməsi

Ölkədə istehsalın gücləndirilməsi üçün ölkə sahibkarlarının bilavasitə dövlət tərəfindən müdafiə olunması

Ölkədə istehsal olunan gündəlik tələbat məhsullarının əhaliyə maya dəyərindən aşağı satılması, mövcud olan ziyanın isə dövlət tərəfindən subsidiyalaşdırılması

Tükənməkdə olan bəzi məhsulların dövlət tərəfindən inhisara alınaraq qorunması

Bütün cavablar doğrudur

45. Milli iqtisadiyyat çərçivəsində sənayenin və kənd təsərrüfatının, ticarətin, xidmət sahəsinin və digərlərinin xüsusi payı və bunlar arasındakı nisbət başa düşülür:

)) İqtisadiyyatın strukturu

Ölkədəki geniş təkrar istehsal
Əhalinin həyat səviyyəsi
İdxal – ixrac əməliyyatları və protoksionizm siyasəti
Ölkənin ərzaq təhlükəsizliyi

46. .Milli iqtisadi təhlükəsizlik neçəsi həyata keçirilir:
)) 4
3
2
1
Heç biri
47. .Azərbaycanın iqtisadi təhlükəsizliyinin neçə göstəricisi var?
10
11
7
13
)) 9
48. Aşağıdakılardan neçəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin göstəriciləridir?
4
)) 3
2
1
Heç biri
49. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən neçə göstərici təhlil edilir:
55-ə yaxın
)) 25-ə yaxın
45-ə yaxın
35-ə yaxın
15-ə yaxın
50. İqtisadi təhlükəsizliyin səviyyəsinin qiymətləndirilməsinin rəsmi göstəricilərinin tərkibinə daxildir: 1. işsizlik səviyyəsi, 2. inflyasiya səviyyəsi, 3. nəğd manatın həcminə nisbətən xarici valyutanın həcmi, 4. daxili istehsalda idxalın xüsusi çəkisi,

1,2,3

1,4,2

2,3,4

1,4

)) 1,2,3,4

51. İqtisadi təhlükəsizlik beynəlxalq və regional aspektdə : 1.milli iqtisadi təhlükəsizliyin ölkə daxilində məsələlərinə malikdir 2.fərdi şəxslərin bir-birilə fərqləndirici xüsusiyyətlərinə malikdir 3.milli iqtisadi təhlükəsizliyin ölkə xaricindəki məsələlərə malikdir

)) 1;2

2;3

heç biri

1;3

1;2;3

52. İqtisadi təhlükəsizliyin göstəricilərinin keyfiyyət və kəmiyyət tərəfləri müqayisə edilir:

)) dünya statsitika sistemi ilə

ekstropolyasiya ilə

interpolyasiya ilə

şəbəkə sistemi ilə

ekspert metoduna əsasən qiymətləndirmə ilə

53. İqtisadi təhlükəsizliyin göstəricilərini son hədd əhəmiyyətinə görə hansıqruplara bölmək olar?

Milli mənafeinin əsas cəhətlərini əks etdirən və dövlət səviyyəsində təsdiq olunan makroiqtisadi göstəricilər

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təsdiq etdiyi və başlıca cəhətləri əks etdirən son hədd əhəmiyyətli göstəricilər.

Müvafiq Nazirliklərin təsdiq etdiyi sahələr səviyyəsində son hədd göstəriciləri

Regionların iqtisadi təhlükəsizliyinin son hədd əhəmiyyətli göstəriciləri

)) Hamısı

54. Azərbaycanın iqtisadi təhlükəsizliyinin hansı göstəriciləri var?

Kapital bazarının vəziyyəti

İctimai istehsalın əsas amillərindən səmərəli istifadə edilməsi

Dövlətin cəmiyyətin müxtəlif qruplarının mənafeyini nəzərə almaq və iqtisadiyyatı sosial istiqamətə yönəldə bilmək qabiliyyəti

Heç biri
)) Hamısı

55. Ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsinə hansı qanunlar daxildir? 1. İqtisadi artım qanunu 2. Yığım qanunu 3. Rəqabət qanunu 4. Tələb və təklif qanunu

)) Hamısı

3

4

1

Heç biri

56. İqtisadiyyata təsir istiqaməti üzrə iqtisadi təhlükəsizlik qruplaşdırılır:

)) daxili

iqtisadi xarakterli

müxtəlif xarakterli

kəmiyyət

keyfiyyət

57. İqtisadi təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsində integral göstəricilərlə yanaşı istifadə olunmalıdır 1. xüsusi göstəricilər 2. proqnoz göstəriciləri 3. planlar 4. proqramlar

1,2,3

1,4

2

)) 1

1,2,3,4

58. Dövlətin iqtisadi təhlükəsizliyi aşağıdakı metod ilə qiymətləndirilir:

)) ekspert metodu ilə

ekstropolisasiya metodu ilə

interpoyasiya metodu ilə

intuitiv metod ilə

ən kiçik kvadrlar metodu ilə

59. İqtisadi təhlükəsizlik amillərinə daxildir:

Milli

İqtisadi

)) Hamısı
hərbi
social

60. .Dövlətin iqtisadi təhlükəsizliyi əsasən hansı metodu ilə qiymətləndirilir:
ekstropolyasiya

normativ
delfa

)) ekspert
bütün cavablar düzdür

61. İqtisadi təhlükəsizliyin göstəriciləri hansılardır?

Minimum və orta əməkhaqqının nisbəti
Yoxsulluq həddində yaşayan əhəlinin xüsusi çəkisi
İşsizliyin səviyyəsi

)) Hamısı
Hər yüz min əhaliyə görə cinayətkarların sayı

62. Dövlətin strategiyasının həyata keçirilməsi iqtisadi təhlükəsizliyin təmin edilməsi sahəsində hansı tələbləri qoyur?

Prezident aparatının funksiyasına dəqiq hədd qoyulması

Mərkəzi vəzifələrinin müəyyən edilməsi

Hec biri

Dövlətin tənzimləyici funksiyasına uyğun informasiya təminatı

)) Hamısı

63. Ölkənin iqtisadi təhlükəsizlik strategiyası:

)) Dövlətin təhlükəsizlik sistemi vasitəsilə həyata keçirilir

Milli Məclis tərəfindən qəbul edilmiş qərarlarla həyata keçirilir

Normativ hüquqi aktlarla həyata keçirilir

Qanunlarla həyata keçirilir

Doğru cavab yoxdur

64. İqtisadi təhlükəsizliyin risk kateqoriyası hansı göstəricilərlə əlaqədardır:

)) makroiqtisadi göstəricilərlə

mikroiqtisadi göstəricilərlə

kəmiyyət göstəricilərlə

xüsusi göstəricilərlə

sahə göstəricilərlə

65. Ölkənin iqtisadi təhlükəsizliyinin neçə göstəriciləri var?

10

13

)) 5

1

9

66. Ölkənin iqtisadi təhlükəsizliyinin strategiyası müəyyənləşdirilir:

)) Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin iqtisadi təhlükəsizlik səviyyələri təhlil olunmaqla

Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla

Müəyyən edilmiş nəticələr əsasında ölkənin iqtisadi təhlükəsizlik səviyyəsi təhlil olunmaqla

Müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla

Doğru cavab yoxdur

67. İqtisadi təhlükəsizliyini qiymətləndirərkən riyazi aparatdan istifadənin əhəmiyyəti ola bilər:

)) Bir çox göstəriciləri azaltmaqla hadisənin mahiyyətini dərk etməyi asanlaşdırmaqdır

Dövlətin iqtisadi təhlükəsizliyinin digər real kriteriyalarını məhdudlaşdırır

Konfliktlərə sintez şəkildə, bir-birinə təsiri və asılı olması şəklində baxmaqdır

Bu metod müasir vasitələrlə ən mürəkkəb problemləri həll etməkdə açar rolunu oynayır

Onun əhəmiyyəti bir qayda olaraq ilk göstəricilərdən asılı olan və müqayisə olunan göstəricilərə keçilməsi ilə izah olunur

68. İqtisadi təhlükəsizliyin mühüm problemlərindən biri aşağıdakı ola bilər:

)) Makroiqtisadi səviyyədə əsas göstərici və kateqoriyaların müəyyən edilməsi

Qlobal səviyyədə əsas göstərici və kateqoriyaların müəyyən edilməsi

Regional səviyyədə əsas göstərici və kateqoriyaların müəyyən edilməsi

Mikroiqtisadi səviyyədə əsas göstərici və kateqoriyaların müəyyən edilməsi

Doğru cavab yoxdur

69. Azərbaycanın iqtisadi təhlükəsizliyinə təsir göstərən iqtisadi prosesə aşağıdakını göstərmək olar:

)) Ümumi Daxili Məhsulun baza göstəricisinə nisbətən aşağı düşməsi

Ölkədə düzgün iqtisadi islahatların hazırlanmaması

İstehsal prosesini həyata keçirmək üçün şəraitin olmaması

İnnovasiya siyasətinin düzgün müəyyən edilməməsi

Qeyri-istehsal sahələrinə böyük vəsaitlərin ayrılması

70. İqtisadi təhlükəsizliyin təmin edilməsi sahəsində dövlətin strategiyasının aşağıdakı həyata keçirilir:
)) Prezident aparatının, Azərbaycanın icra orqanlarının funksiyasına dəqiq hədd qoyulması
Kompleks və uzunmüddətli tədbirlər sisteminin işləyib hazırlamağı
Əhalinin və iqtisadiyyatın obyektiv və hərtərəfli monitorinqi üçün informasiya mərkəzi yaratmağı
Ölkədə elmin, təhsilin inkişafı üçün investisiyalar ayırmağı
Daxili və xarici təhlükəni proqnozlaşdırmaq və onu birtərəfləşdirək üçün strategiyalar hazırlamaq

71. İqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsində tənzimədiçi fəaliyyət öz əksini tapmışdır:
)) Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı haqqında verdiyi proqnoz və proqramlarda
Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətə uyğun qəbul edilmiş aktlarda
“Regionların sosial-iqtisadi inkişafı” na dair dövlət proqramının birinci hissəsində (2004-2008)
“Regionların sosial-iqtisadi inkişafı” na dair dövlət proqramının ikinci hissəsində (2009-2013)
Doğru cavab yoxdur

72. Maliyyə təhlükəsizliyində bankların mühüm vəzifəsindən ibarətdir ?
)) pul-kredit və valyuta münasibətləri şəraitində dövlət siyasətinin reallaşmasını təmin etməkdir
pul-kredit və valyuta münasibətləri şəraitində kommersiya banklarının maraqlarının reallaşmasını təmin etməkdir
pul-kredit və valyuta münasibətləri şəraitində xarici investorların maraqlarının reallaşmasını təmin etməkdir
heç biri
pul-kredit və valyuta münasibətləri şəraitində sərhəd dövlətlərin milli mənafeyini təmin etməkdir

73. Maliyyə təhlükəsizliyi strategiyasının strukturu neçə aspektdə qurulur?
)) 4
13
8
10
11

74. Vergi və vergi siyasəti ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi sistemində obyektiv olaraq özündə neçə amili əhatə edir?
)) 3
5

13
11
15

75. Maliyyə təhlükəsizliyinin əsas özəyi aşağıdakılardan hansıdır:

-)) büdcə-vergi sahəsi
- pul-kredit sahəsi
- sosial-iqtisadi inkişaf sahəsi
- audit sahəsi
- Bütün cavablar doğrudur

76. Dolayı təhlükələrə aiddir: a. Ölkədən kapitalın kənara axını b. Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması c. Emiqrasiya proseslərin artması və ölkədən ixtisaslı kadrların getməsi

- A,B
- B,C
- A
-)) A,B,C
- A,C

77. Ədalətli vergi siyasəti ölkənin iqtisadi və maliyyə təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərdiyi halda;

-)) subyektiv amillərə əsaslanan vergi siyasəti ölkəni təhlükə qarşısında qoya bilər
- obyektiv amillərə əsaslanan vergi siyasəti ölkəni təhlükə qarşısında qoya bilər
- obyektiv amillərə əsaslanan vergi siyasəti ölkəni heç bir təhlükə qarşısında qoymaz
- subyektiv amillərə əsaslanan vergi siyasəti ölkəni təhlükə qarşısında qoymaz
- obyektiv amillərə əsaslanan vergi siyasəti xarici ölkələri təhlükə qarşısında qoya bilər

78. Dövlətin investisiya siyasəti hansı istiqamətdə yönəldilməlidir?

-)) mövcud resurslardan maksimum istifadə etməklə həm daxili, həm də xarici bazarların tələblərinə cavab verən istehsalı təşkil etmək istiqamətinə
- mövcud resurslardan minimum istifadə etməklə həm daxili, həm də xarici bazarların tələblərinə cavab verən istehsalı təşkil etmək istiqamətinə
- mövcud resurslardan maksimum istifadə etməklə daxili bazarın tələblərinə cavab verən istehsalı təşkil etmək istiqamətinə
- mövcud resurslardan minimum istifadə etməklə xarici bazarların tələblərinə cavab verən istehsalı təşkil etmək istiqamətinə

mövcud resurslardan minimum istifadə etməklə daxili bazarların tələblərinə cavab verən istehsalı təşkil etmək istiqamətinə

79. Hər bir dövlət investisiya siyasəti sahəsində uğurlar qazanmaq üçün hansı vəzifələri həyata keçirməlidir?

)) Büdcəni inkişaf etdirmək əsasında dövlətin maliyyə-kredit siyasətini iqtisadiyyatın həlledici sahələrinə yönəltmək

Müəssisələrin öz daxili kapital yığımı hesabına investisiya qoyuluşunu məhdudlaşdırmaq

Dövlət vergiqoyma vasitəsilə iri investorları kapital qoyuluşunu ixtisara salmaq

Heç biri

İqtisadiyyatda əsas sahələrin məhsullarına təklif yaratmaq

80. Maliyyə təhlükəsizliyi ilə milli təhlükəsizlik arasında əks bağlılıq Azərbaycanda bəzi xüsusiyyətlər kəsb edir. Bunun səbəbi nədir?

)) Azərbaycanda maliyyə vəsaitinin az olması ilə əlaqədardır

Azərbaycan Respublikasında neft sektorunun inkişafı ilə əlaqədardır

Azərbaycanda maliyyə təhlükəsizliyinin aradan qaldırılması milli təhlükəsizliyin aradan qalxmasına tam təminat vermir

Azərbaycanda istehsal və qeyri-istehsal sahələri arasında disproporsiyaların olması ilə əlaqədardır

Dövlət xərclərinin dövlət gəlirlərini üstələməsindən irəli gəlir

81. Azərbaycanın maliyyə təhlükəsizliyinin təmin edilməsində əsas məsələlərdən biri aşağıdakılardan hansıdır?

)) Maliyyə və pul-kredit vasitələri arasında əlaqələrin uzlaşdırılması

Fiskal və monetar siyasətlərinin düzgün yerinə yetirilməsi

Diskont və uçot siyasətinin düzgün istiqamətinin müəyyənləşdirilməsi

İdxal-ixrac əməliyyatlarında proteksionizm siyasətinin doğru məhsullara tətbiq olunması

Bütün cavablar doğrudur

82. Maliyyə təhlükəsizliyi:

)) Maliyyə təhlükəsizliyi maliyyə və investisiyaların elə bir vəziyyətdə olmasıdır ki, o ölkənin sosial-iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün Azərbaycanın maliyyə sahəsində daxili və xarici təhlükələri uğurla aradan qaldıra bilsin

Maliyyə təhlükəsizliyi maliyyə və qiymətli kağızların elə bir vəziyyətdə olmasıdır ki, o ölkənin sosial-iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün zəruri maliyyə şəraiti yaratsın

Maliyyə təhlükəsizliyi maliyyə və vergi sisteminin elə bir vəziyyətdə olmasıdır ki, o ölkənin sosial-iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün Azərbaycanın sağlam milli iqtisadiyyatının formalaşması və inkişafına şərait yaratsın

A və B

A və C

83. Maliyyə təhlükəsizliyi strategiyasının əhəmiyyəti nədir:

)) Dövlətin maliyyə orqanlarının fəaliyyətində siyasi və iqtisadi fəaliyyətinin istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır

Dövlətin təhlükəsizlik orqanlarının fəaliyyətində maliyyə və kredit fəaliyyətinin istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır

Dövlətin maliyyə orqanlarının fəaliyyətində sosial və iqtisadi fəaliyyətinin istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır

Dövlətin təhlükəsizlik orqanlarının fəaliyyətində siyasi və iqtisadi fəaliyyətinin istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır

Dövlətin maliyyə orqanlarının fəaliyyətində büdcə və vergi fəaliyyətinin istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır

84. Aşağıdakı vəzifələrdən hansını Azərbaycanın bank sistemi yerinə yetirir:

)) Sərbəst pul vəsaitlərinin toplanması və pula ehtiyacı olan sahələrə yerləşdirilməsi

İqtisadi artımı təzələməyi təmin edə bilən maliyyə resursları və maliyyə şəraiti yaratmaq, onun yollarını və istiqamətlərini müəyyən etmək

Dövlətin maliyyə orqanlarının fəaliyyətində büdcə və vergi fəaliyyətinin istiqamətlərini müəyyən etmək

Qoyulan vəsaitlərin tez qayıtmasını təşkil etmək

Dövlətin təhlükəsizlik orqanlarının fəaliyyətində maliyyə və kredit fəaliyyətinin istiqamətlərini müəyyən etmək

85. Azərbaycan Respublikası maliyyə təhlükəsizliyinin təmin edilməsi üçün nə etməlidir?

)) Gizli iqtisadiyyatın fəaliyyət dairəsini məhdudlaşdırmalıdır

İstehsal və qeyri-istehsal sahələrində proporsionallığa nail olmalıdır

İxrac-idxal əməliyyatlarında proteksionizm siyasətini düzgün tətbiq etməlidir

Ölkənin regionları arasında disproporsiyayı aradan qaldırmalıdır

Bütün cavablar doğrudur

86. Vergi və vergi siyasəti ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi sistemində obyektiv olaraq özündə aşağıdakı amili əhatə edir: 1. Dövlətin əlində resurs amilidir 2. Daxili və xarici təhlükənin aradan qaldırılması üçün ən yaxşı vasitədir 3. İqtisadi və sosial prosesə təsir etmək vasitəsidir 4. Vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılmasının alətidir

)) 1,3

1,3.4

2,3,4

2,3

3,4

87. Vergi və vergi siyasəti ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi sistemində obyektiv olaraq özündə aşağıdakı amili əhatə edir: 1. Dövlətin vergi verənlərdən və regionlardan asılılığını göstərən amildir 2. Dövlətin ərazi bütövlüyünün bərpa olunmasında həlledici amildir 3. İqtisadi və sosial prosesə təsir etmək vasitəsidir 4. Vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılmasının alətidir

)) 1,3

1,3,4

2,3,4

2,3

3,4

88. Vergi və vergi siyasəti ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi sistemində obyektiv olaraq özündə aşağıdakı amili əhatə edir: 1. Dövlətin əlində resurs amilidir 2. İqtisadi və sosial prosesə təsir etmək vasitəsidir 3. Dövlətin vergi verənlərdən və regionlardan asılılığını göstərən amildir 4. Vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılmasının alətidir

)) 1,2,3

1,3,4

2,3,4

Hamısı

1,2,4

89. Konkret şəraitdən asılı olaraq vergilər rolu aşağıdakı amillərin neçəsindən asılı olaraq fəaliyyət göstərir: 1. İqtisadi inkişaf mərhələsinin xüsusiyyətindən 2. Həyata keçirilən iqtisadi siyasətin xarakterindən 3. Dövlət hakimiyyətinin sabitliyindən 4. İstehsalın səviyyəsindən

4

))3

2

1

Heç biri

90. Daxili təhlükələr:

Özünüqoruma və özünüinkişaf qabiliyyətinin yoxluğu

İnkişaf prosesində innovasiya əsaslarının zəifliyi, insan kapitalının dəyərləri sistemində qiymətin azalması

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sistemi-nin qeyri-effektivliyi,

Maraqların məqbul balansını tapmamaq bacarığı və ziddiyyətlər ilə sosial münaqişələrdən cəmiyyətin daha sərfəli inkişaf yollarının tapılması üçün istifadəsidir

)) Hamısı

91. Daxili təhlükələrə aiddir:

Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı

Qanunverici bazanın qeyri-təkmil olması

Regionların sosial-iqtisadi inkişafının qeyri-bərabər olması

)) Hamısı

Heç biri

92. Xarici təhlükələrə aiddir:

Xarici borcun yüksək olması

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

)) Hamısı

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

Heç biri

93. İqtisadi təhlükəsizlik üçün neçə daha kəskin təhlükələr var?

8

5

9

10

)) 6

94. İqtisadi təhlükəsizlik üçün neçə daha kəskin təhlükələr var?

)) 13

7

8

9

11

95. Neçə xarici təhlükə var?

)) 6

8

13

11

15

96. Maliyyə–bank tədqiqatları Mərkəzi tərəfindən neçə kəmiyyətləri formalaşdırır?

)) 6

10

8
11
15

97. Xalqın sosial vəziyyətinin qiymətləndirilməsində əsas əhəmiyyət neçə indikatora məxsusdur?

)) 3
5
8
13
10

98. Dünyada nə qədər transmilli şirkət fəaliyyət göstərir:

70 mindən çox
60 mindən çox
40 mindən çox
)) 50 mindən çox
90 mindən çox

99. .Dünyada fəaliyyət göstərən transmilli şirkətlərin təxminən nə qədər filialı vardır:

500 min
400 min
)) 300 min
600 min
700 min

100. Maliyyə, pul dövriyyəsi sahəsində milli iqtisadi təhlükəsizliyinin təmin olunması aşağıdakı məsələlərin həllini tələb edir:

ölkədə maliyyə sferasında sabitliyə nail olmaq
bank sektorunun rəqabətqabiliyyətliliyini yüksəltmək
bank sisteminin fəaliyyətini dünya standartları səviyyəsində qurmaq
bank nəzarəti, mühasibatlıq sisteminin fəaliyyətini bazar mexanizmləri

əsasında təkmilləşdirmək

)) hamısı

101. Maliyyə, pul dövriyyəsi sahəsində milli iqtisadi təhlükəsizliyinin təmin olunması aşağıdakı məsələlərin həllini tələb edir:

informasiya texnologiyalarının müasir nailiyyətlərindən istifadə imkanlarını

genişləndirmək

milli valyutanın yüksək rəqabətqabiliyyətliliyi

valyuta nəzarətinin səmərəliliyini yüksəltmək

çirкли pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin gücləndirmək

)) hamısı

102. Maliyyə, pul dövriyyəsi sahəsində milli iqtisadi təhlükəsizliyinin təmin olunması aşağıdakı məsələlərin həllini tələb edir:
ölkədən kapital axınının qarşısını almaq, iqtisadi cinayətkarlığa qarşı, korrupsiyaya qarşı ciddi, sərt tədbirlər kompleksi işlənib hazırlamaq
ölkədə maliyyə bazarını müasir iqtisadi sistemin tələblərinə uyğun formalaşdırma və inkişaf etdirmək
elmi-texniki inkişafın və informasiya texnologiyalarının müasir nailiyyətlərindən istifadə imkanlarını genişləndirmək
dövlət tərəfindən bahk əmanətlərinin maraqlarının yüksək səviyyədə qorunmasını təmin etmək
)) hamısı

103. Əsas tənzimləmə obyekti
)) qiymətlərin səviyyəsi və onların artım tempi
tələbin elastikliyi
təklifin səviyyəsi
heç biri
hamısı

104. Müxtəlif təsərrüfat sistemlərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı proqramlar neçə mərhələni əhatə edir?
3
4
6
)) 7
9

105. Müxtəlif təsərrüfat sistemlərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı proqramlar hansı mərhələni əhatə edir?
təsərrüfat sisteminin fəaliyyətində problem vəziyyətinin qeydə alınması və dərk olunması
təhdidedici (qorxulu) vəziyyətin qiymətləndirilməsi
təhdidin tərkibinin və onun konkret predmetinin aşkar edilməsi
)) hamısı
vacibliyi, baş vermə vaxtı üzrə təhdidlərin qiymətləndirilməsi

106. Keçid iqtisadiyyatı şəraitində kommersiya banklarının sabit işi üçün təhlükə törədə bilən hansı amilləri ayırmaq olar? 1. sosial və siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar banklararası kredit bazarında kreditlər verilməsi limitinin azaldılması 2. dünya maliyyə bazarında rəqabətin dəyişməsi ilə əlaqədar iri xarici investorların fəaliyyəti nəticəsində valyuta bazarlarında tələb və təklifin nisbətinin kəskin şəkildə dəyişməsi 3. dünya maliyyə bazarında rəqabətin dəyişməsi ilə əlaqədar iri xarici investorların fəaliyyəti nəticəsində fond bazarlarında tələb və təklifin nisbətinin kəskin şəkildə

dəyişməsi 4. Valyuta Fondunun əvvəlcədən zəif nəzərdə tutulan faiz və ehtiyat siyasəti yürütməsi

1;4

2;4

heç biri

1;2;3

)) 1;2;4

107. Maliyyə–bank tədqiqatları Mərkəzi tərəfindən kəmiyyətlərin formalaşdırmaq tövsiyə olunmuşdur? 1.milli maraqların əsas prinsipial cəhətlərini əks etdirən və hökumət səviyyəsində təsdiq olunan makroiqtisadi göstəricilər; 2. Gəlirli əhalinin payı yaşayış minimumumundan aşağıdır. 3. müvafiq nazirliklər tərəfindən təsdiq olunan funksional və sahə səviyyəli ilkin kəmiyyətlər; 4. regionların iqtisadi təhlükəsizliyinin ilkin kəmiyyətləri. ola bilər biri

2;3

2;3;4

)) 1;3;4

Hamısı

108. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: Ölkənin tədiyyə balansının mənfi kəsirli olması 2. Xarici ticarət saldosunun mənfi olması 3. Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması 4. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 5. Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı

5

4

3

2

)) 1

109. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: 1. Ölkənin tədiyyə balansının mənfi kəsirli olması 2. Xarici ticarət saldosunun mənfi olması 3. Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması 4. Qanunverici bazanın qeyri-təkmil olması 5. Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı

5

4

3

)) 2

1

110. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: 1. Ölkənin tədiyyə balansının mənfi kəsirli olması 2. Xarici ticarət saldosunun mənfi olması 3.

Regionların sosial-iqtisadi inkişafının qeyri-bərabər olması 4. Qanunverici bazanın qeyri-təkmil olması 5. Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı 5

4

)) 3

2

1

111. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: 1. Ölkənin tədiyyə balansının mənfi kəsirli olması 2. İqtisadiyyatın strukturunun qeyri-təkmil olması 3. Regionların sosial-iqtisadi inkişafının qeyri-bərabər olması 4. Qanunverici bazanın qeyri-təkmil olması 5. Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı

5

)) 4

3

2

1

112. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: 1. İnvestisiyaların səviyyəsinin aşağı olması 2. İqtisadiyyatın strukturunun qeyri-təkmil olması 3. Regionların sosial-iqtisadi inkişafının qeyri-bərabər olması 4. Qanunverici bazanın qeyri-təkmil olması 5. Statistika orqanlarının informasiyasının tam olmaması və qeyri-şəffaflığı

)) 5

4

3

2

1

113. Aşağıdakılardan neçəsi daxili təhlükələrə aiddir: 1. İnvestisiyaların səviyyəsinin aşağı olması 2. İqtisadiyyatın strukturunun qeyri-təkmil olması 3. Hamısı 4. Qanunverici bazanın qeyri-təkmil olması 5. İqtisadiyyatın sahələrində avadanlığın mənəvi köhnəlmiş olması

)) 5

4

3

2

1

114. Aşağıdakılardan neçəsi xarici təhlükəyə aiddir: 1. Xarici borcun yüksək olması 2. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 3. Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı

olması 4. Xarici ticarət saldosunun mənfi olması 5. Ölkənin tədiyyə balansının mənfi kəsirli olması

)) 5

4

3

2

yalnız biri

115. Aşağıdakılardan neçəsi xarici təhlükəyə aiddir: 1. Xarici borcun yüksək olması 2. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 3. Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi 4. Xarici ticarət saldosunun mənfi olması 5. Ölkənin tədiyyə balansının mənfi kəsirli olması

)) 5

4

3

2

1

116. Daxili təhlükələr: 1. Özünüqoruma və özünüinkişaf qabiliyyətinin yoxluğudeməkdir 2. İnkişaf prosesində innovasiya əsaslarının zəifliyi deməkdir 3. İnsan kapitalının dəyərləri sistemində qiymətin azalması deməkdir 4. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sistemi-nin qeyri-effektivliyi deməkdir 5. Maraqların məqbul balansını tapmamaq bacarığı və ziddiyyətlər ilə sosial münaqişələrdən cəmiyyətin daha sərfəli inkişaf yollarının tapılması deməkdir

)) Hamısı

1,3,5

Hec biri

2,4,5

yalnız biri

117. Daxili təhlükələr:

)) Ümumiləşdirici şəkildə həm elmi-texniki potensialdan, həm də maliyyə-iqtisadi və müdafiə potensialından ibarət olan digər dövlətlərin milli gücüdür

Maliyyə, iqtisadiyyat, ticarət, informasiya sahəsində milli maraqları realizə edən digər dövlətlərin hücumedici aqressiv davranışdır

Maraqların məqbul balansını tapmaq bacarığı və ziddiyyətlər ilə sosial münaqişələrdən cəmiyyətin daha sərfəli inkişaf yollarının tapılması deməkdir

Hamısı

Yalnız A və C variantları

118. Ölkənin maraqları üçün təhlükəli potensial risk nə vaxt yaranır: Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yaradan xarici borc.

Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi zamanı

)) Ölkə ilə qarşılıqlı fəaliyyətdə olan bu və ya digər dövlətin milli gücü nə qədər yüksəkdirsə

Aşağı səviyyəli innovasiya və investisiya fəaliyyəti.

Məhsulun cüzi rəqabət aparma qabiliyyəti

119. Xarici təhlükələr:

Ümumiləşdirici şəkildə həm elmi–texniki potensialdan, həm də maliyyə–iqtisadi və müdafiə potensialından ibarət olan digər dövlətlərin milli gücüdür

)) Maliyyə, iqtisadiyyat, ticarət, informasiya sahəsində milli maraqları realizə edən digər dövlətlərin hücumedici aqressiv davranışdır

Maraqların məqbul balansını tapmaq bacarığı və ziddiyyətlər ilə sosial münaqişələrdən cəmiyyətin daha sərfəli inkişaf yollarının tapılması deməkdir

Yalnız B və C variantları

Hamısı

120. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

)) Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi
Hec biri

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

Hamısı

121. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

Xarici ticarət saldosunun mənfi olması

Xarici borcun yüksək olması

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

)) Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yara-dan xarici borc

122. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma

Hamısı

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

)) Aşağı səviyyəli innovasiya və investisiya fəaliyyəti proseslərinə müdaxilə etməsi

Xarici ticarət saldosunun mənfi olması

123. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

)) Məhsulun cüzi rəqabət aparma qabiliyyəti

Hamısı

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

Yalnız A və C variantları

124. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

Xarici borcun yüksək olması

)) Əhalinin yoxsulluğunun yüksək səviyyəsi və xalqın böyük bir hissəsinin cüzi həyat keyfiyyəti

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

Xarici ticarət saldosunun mənfi olması

125. İqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükəyə aiddir:

)) Kapitalın xarici ölkələrə axını

Xarici borcun yüksək olması

Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını

Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi

Hamısı

126. Aşağıdakılardan neçəsi iqtisadi təhlükəsizlik üçün yaranan daha

kəskin təhlükələrə aiddir: 1. Xarici borcun yüksək olması 2. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 3. Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi 4. Xarici ticarət saldosunun mənfi olması 5. Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi

5

4

3

2

)) 1

127. Aşağıdakılardan neçəsi iqtisadi təhlükəsizlik üçün yaranan daha

kəskin təhlükələrə aiddir: 1. Xarici borcun yüksək olması 2. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 3. Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi 4. Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yaradan xarici borc 5. Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi

5

4

3

)) 2

1

128. Aşağıdakılardan neçəsi iqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükələrə aiddir: 1. Xarici borcun yüksək olması 2. Kapitalın ixracının idxalını üstələməsi, kapitalın xaricə axını 3. Aşağı səviyyəli innovasiya və investisiya fəaliyyəti 4. Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yaradan xarici borc 5. Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi
- 5
4
)) 3
2
1
129. Aşağıdakılardan neçəsi iqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükələrə aiddir: 1. Xarici borcun yüksək olması 2. Məhsulun cüzi rəqabət aparma qabiliyyəti 3. Aşağı səviyyəli innovasiya və investisiya fəaliyyəti 4. Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yaradan xarici borc 5. Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi
- 5
)) 4
3
2
1
130. Aşağıdakılardan neçəsi iqtisadi təhlükəsizlik üçün yaranan daha kəskin təhlükələrə aiddir: 1. Əhalinin yoxsulluğunun yüksək səviyyəsi və xalqın böyük bir hissəsinin cüzi həyat keyfiyyəti 2. Məhsulun cüzi rəqabət aparma qabiliyyəti 3. Aşağı səviyyəli innovasiya və investisiya fəaliyyəti 4. Maliyyə böhranının kəskinləşməsi təhlükəsini yaradan xarici borc 5. Əsas fondların köhnəlməsi nəticəsində istehsalat potensialının itirilməsi
-)) 5
4
3
hec biri
1
131. Həm elmi–texniki potensialdan, həm də maliyyə–iqtisadi və müdafiə potensialından ibarət olan digər dövlətlərin milli gücüdür:
-)) Daxili təhlükə
Xarici təhlükə
Ölkənin maraqları üçün təhlükə yaradan potensial risk
İqtisadi deqredasiya
Konstruktiv təhlükə

132. Ölkə ilə qarşılıqlı fəaliyyətdə olan bu və ya digər dövlətin milli gücü nə qədər yüksəkdirsə- bu aşağıdakı ifadəni xarakterizə edir:
Daxili təhlükə
Xarici təhlükə
)) Ölkənin maraqları üçün təhlükə yaradan potensial risk
İqtisadi deqredasiya
Konstruktiv təhlükə
133. Maddi, iqtisadi texniki və mənəvi itkilərin qarşısını almaq üçün aşağıdakı məsələlərin həlli vacibdir:
istehsal proseslərinə kompleks nəzarət və yoxlama sistemlərinin hazırlanması
geniş miqyaslı texnogen faciələrin və qəzaların baş verməsindən əvvəl ən vacib problemlərin aşkara çıxarılması
mürəkkəb texniki sistemlərin fəaliyyətinə vahid, mərkəzləşmiş dövlət nəzarətinin təşkili
təcrübə mübadiləsinin həyata keçirilməsi
)) hamısı
134. Ölkədə iqtisadi təhlükəsizliyinin maliyyə göstəricilərini aşağıdakı meyarlara ayırmaq olar:
)) makromaliyyə göstəricilər
mikromaliyyə göstəriciləri
meqamaliyyə göstəriciləri
mezomaliyyə göstəriciləri
heç biri
135. Ölkədə iqtisadi təhlükəsizliyinin maliyyə göstəricilərini aşağıdakı meyarlara ayırmaq olar:
makromaliyyə göstəricilər
qiymət göstəriciləri
bank fəaliyyəti ilə bağlı göstəricilər
valyuta bazarına və milli valyutanın kursuna aid olan göstəricilər
)) hamısı
136. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən investisiyalara ayrılan prioritet iqtisadi sferalar aşağıdakılardır: 1. istehsal- iqtisadi əlaqələrin qırılması nəticəsində idxalı əvəz edən məhsulların istehsalının bərpaı 2. rəqabətə davamsız məhsullar buraxan müəssisələr 3. uzun müddət yüksək tələbat duyulan məhsulların istehsalı 4. köhnə məhsul növlərinin buraxılışını mənimsəyən müəssisələr 5. istehsal və sosial infrastruktura
1;2;4
2;4
1;3;4

heç biri
)) 1;3;5

137. İqtisadi təhlükəsizlik göstəricilərinin qiymətlərinin hər birini neçə sahəyə ayırmaq olar?

5
)) 3
6
9
7

138. İqtisadi təhlükəsizlik göstəricilərinin qiymətlərinin hər birini hansı sahəyə ayırmaq olar? 1.təhlükəli zona 2.təhlükəsiz zona 3.yol verilməyən zona 4.yol verilən zona

1;4
2;4
3;4
)) 1;2;3
hamısı

139. Regional iqtisadi təhlükəsizlik asılıdır:

Daxili böhran vəziyyətindən
Regionda böhran vəziyyətindən
Böhran vəziyyətini törədən amillərin həcmindən
)) Hamısı
Heç biri

140. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri hansılardır?

Demoqrafik vəziyyətin dəyişməsi
Əhalinin kəskin sürətdə təbəqələşməsi
Torpaqlardan, təbii sərvətlərdən düzgün edilməməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi
)) Hamısı
Düzgün cavab yoxdur

141. Azərbaycanın regionlarında çətin vəziyyətin yaranmasının neçə səbəbi var?

)) 2
10
9
5
7

142. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən neçə amil var?
)) 4
5
7
6
11
143. Regional siyasətdə sosial problemlərin həllinin neçə xüsusiyyəti var?
)) 4
7
9
8
11
144. Regional iqtisadiyyatın vəzifələrini neçə qrupa bölmək olar?
5
9
7
)) 3
10
145. Azərbaycanda məhsuldar qüvvələrin regionlar üzrə səmərəli yerləşdirilməsinin elmi əsasının işlənilib hazırlanmasının neçə vəzifəsi var?
5
7
8
)) 4
9
146. Birinci proqram olaraq “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nə vaxt qəbul olunub?
)) 11 fevral 2004-cü il
28 mart 2004-cü il
18 yanvar 2004-cü il
29 dekabr 2004-cü il
19 may 2004-cü il
147. Birinci proqram-“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hansı illəri əhatə edir?
)) 2004-2008
2005-2008
2003-2006
2006-2009
2007-2010

148. İkinci proqram nə vaxt qəbul olunub?
)) 15 aprel 2009-cu il
15 sentyabr 2009 - cu il
30 may 2009-cu il
16 fevral 2009-cu il
30 dekabr 2009-cu il
149. İkinci proqram necənci illəri əhatə edir?
)) 2009- 2013-cü illər
2008-2011-ci illər
2007-2010-cu illər
2011-2014 cu illər
2008- 2011-cu illər
150. Regional siyasətin inkişaf strukturuna təsir göstərir:
Ölkənin sosial-iqtisadi
Ölkənin siyasi inkişafı
Ölkənin ekoloji inkişafı
)) Hamısı
Düzgün variant yoxdur
151. Dövlət proqramına əsasən regionlarda işləməyən müəssisələrin fəaliyyətinin bərpa edilməsi, yeni iş yerlərinin açılması məqsədilə hansı tədbirlər görülməkdir? Özəlləşdirmə prosesində şəffaflığın təmin edilməsi
Dövlət proqramına uyğun olaraq yeni sahələrin özəlləşdirməyə ayrılması
Özəlləşdirmə paylarının maksimum istifadə edilməsi
Xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi
)) Hamısı
152. Dövlət proqramına əsasən regionlarda işləməyən müəssisələrin fəaliyyətinin bərpa edilməsi, yeni iş yerlərinin açılması məqsədilə hansı tədbirlər görülməkdir?)) Hamısı
Əmlak və səhm sahiblərinin hüquqlarının qorunması
Daşınmaz əmlakın Dövlət reysterinin yaradılması
Dövlət reysterin işinin beynəlxalq tələblər səviyyəsində qurulması
Heç biri
153. Hər hansı bir ölkəyə və ya onun ayrı-ayrı regionuna investisiya qoyan sahibkar hansı iqtisadi şəraitlə maraqlanır?
)) Hamısı
Torpağın əldə olunması imkanları
Torpağın əldə olunması qiyməti
Şəhərlərə, xüsusən iri mərkəzlərə yaxınlıq
Hökumət güzəştləri

154. Dövlətin regional siyasəti:

)) Həm dövlətin regional səviyyədə, həm də regionların özünün ümumi proqramma əsaslanaraq işləyib hazırladığı mexanizmlərin ümumi məcmusunu təşkil edir

Dövlətin regional səviyyədə işləyib hazırladığı mexanizmlərin ümumi məcmusunu təşkil edir

Regionların özünün ümumi proqramma əsaslanaraq işləyib hazırladığı mexanizmlərin ümumi məcmusunu təşkil edir

Hamısı

Heç biri

155. . Regionlarda çətin vəziyyətin əsas göstəriciləri hansılardır?

)) Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 50-60 faiz aşağı düşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-50 faiz aşağı düşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 20-40 faiz aşağı düşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 70-90 faiz aşağı düşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 10-30 faiz aşağı düşməsi

156. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri hansılardır?

)) İşsizliyin artması (əmək qabiliyyətli əhalinin 15%-dən çoxunun işsiz olması qeyri-normallıqdır

İşsizliyin artması (əmək qabiliyyətli əhalinin 7%-dən çoxunun işsiz olması qeyri-normallıqdır

İşsizliyin artması (əmək qabiliyyətli əhalinin 9%-dən çoxunun işsiz olması qeyri-normallıqdır

İşsizliyin artması (əmək qabiliyyətli əhalinin 3%-dən çoxunun işsiz olması qeyri-normallıqdır

İşsizliyin artması (əmək qabiliyyətli əhalinin 6%-dən çoxunun işsiz olması qeyri-normallıqdır

157. Rayonların iqtisadi təhlükəsizliyinin təmin edilməsində əsas

amillərdəndir:)) regionlarda ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi

regionlarda ictimai istehsalın səmərəliliyinin azaldılması

Azad iqtisadi zonların ləvə edilməsi

Qeyri- istehsal sahələrin inkişaf tempinin aşağı salınması

Heç biri

158. Regionlarda ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi üçün:
regionlarda sənayenin səmərəli –enerjiyə yaxın yerləşdirilməlidir
regionlarda sənayenin səmərəli –satış bazarına yaxın yerləşdirilməlidir
)) regionlarda sənayenin səmərəli – xammala yaxın yerləşdirilməlidir
regionlarda sənayenin səmərəli –nəqliyyata yaxın yerləşdirilməlidir
regionlarda sənayenin ekoloji cəhətdən təmiz ərazilərdə yaxın yerləşdirilməlidir

159. Regional iqtisadiyyatın əsas vəzifəsi nədir?
)) Bütövlükdə ölkədə məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun səmərəli yerləşdirilməsini təmin etmək və milli iqtisadiyyatın formalaşması və inkişafına, o cümlədən ölkənin regionlarının iqtisadi təhlükəsizliyinin təmin olunması
İqtisadi zonalarının iqtisadi qanunauyğunluqlarını öyrənməklə ölkədə məhsuldar qüvvələrin yenidən, xarici mənafeyə uyğun səmərəli yerləşdirilməsini təmin etmək
Azərbaycanın iqtisadi zonalarının iqtisadi qanunauyğunluqlarını öyrənməklə xarici iqtisadiyyatın formalaşması və inkişafına, o cümlədən ölkənin regionlarının iqtisadi təhlükəsizliyinin təmin olunması
Azərbaycanın iqtisadi zonalarının iqtisadi qanunauyğunluqlarını öyrənməklə məhsuldar qüvvələrin, milli mənafeyə uyğun yerləşdirilməsini təmin etmək, beynəlxalq iqtisadi təhlükəsizliyinin təmin olunmasına
İqtisadi zonalarının iqtisadi qanunauyğunluqlarını öyrənməklə milli iqtisadiyyatın formalaşması və inkişafına, beynəlxalq iqtisadi təhlükəsizliyinin təmin olunmasına

160. Azərbaycanın regionlarında mövcud olan iqtisadi təhlükələrin bütün növlərinin vaxtında qarşısını almaq və aradan qaldırmaq üçün ilk növbədə:
)) Azərbaycanın sağlam milli iqtisadiyyatını formalaşdırmaq və inkişaf etdirmək lazımdır.
Xarici iqtisadi əlaqələr inkişaf etdirmək lazımdır
Beynəlxalq konvensiyalara qoşulmaq lazımdır
Ticarət təşkilatlarına üzv olmaq lazımdır
Avropa İttifaqına üzv olmaq lazımdır

161. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:
)) Demografiya vəziyyətin dəyişməsi, əhəlinin kəskin surətdə təbəqələşməsi, ölkədə və regionlarda genefondun pisləşməsi
Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi
Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi
İşsizliyin azalması

Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması

162. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:

)) Məhsuldar qüvvələrin qeyri-səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi

İşsizliyin azalması

Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması

163. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:

)) Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 50-60 faiz aşağı düşməsi

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi

İşsizliyin azalması

Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması

164. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:

)) İşsizliyin artması

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi

İşsizliyin azalması

Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması

165. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:

)) Regionlarda qaçqınların, məcburi köçkünlərin çoxluğu

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi

Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi

İşsizliyin azalması

Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması

166. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:
)) Əhalinin maliyyə vəsaitləri ilə təmin edilməsinin aşağı səviyyədə olması
Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi
Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi
İşsizliyin azalması
Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması
167. Regionlarda çətin vəziyyətin əsas göstəriciləri aşağıdakılardır:
)) İnfrastruktur obyektlərin kifayət qədər inkişaf etməməsi
Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, torpaqlardan, təbii sərvətlərdən düzgün edilməsi nəticəsində regionların ekoloji sisteminin gərginləşməsi
Bu və ya digər regionlarda ixtisaslaşmış istehsalın həcmnin 30-40 faiz aşağı düşməsi
İşsizliyin azalması
Regionlarda qaçqınların, məcburi köçkünlərin olmaması
168. Azərbaycanın regionlarında çətin vəziyyətin yaranmasının obyektiv səbəbləri əlaqədardır:
)) İnzibati-amirlik iqtisadi sistemindən bazar iqtisadi sistemə keçməklə əlaqədardır
Regionlarda qaçqınların, məcburi köçkünlərin çoxluğu ilə əlaqədardır
İşsizliyin artması ilə əlaqədardır
Əhalinin maliyyə vəsaitləri ilə təmin edilməsinin aşağı səviyyədə olması ilə əlaqədardır
İnfrastruktur obyektlərin kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır
169. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən amillərə aiddir:
)) Təbii resurslardan səmərəli istifadə etmək
Ölkə əhalisinin təbəqələrinin həyat səviyyəsinin daim uzlaşdırılması
Yerli şərait nəzərə alınmaqla ölkənin əhalisinin xüsusiyyətlərinin nəzərə alınması
Ölkədə əhalinin səmərəli yerləşdirilməsi planının hazırlanması
Ölkənin təbii resurslarının və ətraf mühitin qorunmasının həyata keçirilməsi tədbirlərinin elmi əsaslarının işlənib hazırlanması
170. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən amillərə aiddir:
)) Əmək ehtiyatlarını işə cəlb etməklə tam məşğulluğa nail olmaq
Ölkə əhalisinin təbəqələrinin həyat səviyyəsinin daim uzlaşdırılması

Yerli şərait nəzərə alınmaqla ölkənin əhalisinin xüsusiyyətlərinin nəzərə alınması

Ölkədə əhalinin səmərəli yerləşdirilməsi planının hazırlanması

Ölkənin təbii resurslarının və ətraf mühitin qorunmasının həyata keçirilməsi tədbirlərinin elmi əsaslarının işlənilib hazırlanması

171. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən amillərə aiddir:

)) Müəssisənin orta ölçüsü və istehsalın təşkilinin yeni formalarının tətbiqi

Ölkə əhalisinin təbəqələrinin həyat səviyyəsinin daim uzlaşdırılması

Yerli şərait nəzərə alınmaqla ölkənin əhalisinin xüsusiyyətlərinin nəzərə alınması

Ölkədə əhalinin səmərəli yerləşdirilməsi planının hazırlanması

Ölkənin təbii resurslarının və ətraf mühitin qorunmasının həyata keçirilməsi tədbirlərinin elmi əsaslarının işlənilib hazırlanması

172. Məhsuldar qüvvələrin yerləşdirilməsi və əməyə qənaət edilməsinə təsir göstərən amillərə aiddir:

)) Yeni istehsal və müəssisələrin yüksək səmərəliliyini təmin edən iqtisadi əlaqələri axtarıb tapmaq və onları elmi-texniki əsaslar üzərində qurmaq

Ölkə əhalisinin təbəqələrinin həyat səviyyəsinin daim uzlaşdırılması

Yerli şərait nəzərə alınmaqla ölkənin əhalisinin xüsusiyyətlərinin nəzərə alınması

Ölkədə əhalinin səmərəli yerləşdirilməsi planının hazırlanması

Ölkənin təbii resurslarının və ətraf mühitin qorunmasının həyata keçirilməsi tədbirlərinin elmi əsaslarının işlənilib hazırlanması

173. Regional siyasətdə sosial problemlərin həlli məsələlərinə aşağıdakını aid etmək olar:

)) Ölkə əhalisinin təbəqələrinin həyat səviyyəsinin daim uzlaşdırılması

Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

ölkənin regionları üzrə sosial problemlərin tədqiqi

Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi

İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili

174. Regional siyasətdə sosial problemlərin həlli məsələlərinə aşağıdakını aid etmək olar:

)) Yerli şərait nəzərə alınmaqla ölkənin əhalisinin xüsusiyyətlərinin nəzərə alınması

Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

ölkənin regionları üzrə sosial problemlərin tədqiqi

Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi

İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili

175. Regional siyasətdə sosial problemlərin həlli məsələlərinə aşağıdakını aid etmək olar:
)) Ölkədə əhalinin səmərəli yerləşdirilməsi planının hazırlanması
Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
ölkənin regionları üzrə sosial problemlərin tədqiqi
Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi
İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili
176. Regional siyasətdə sosial problemlərin həlli məsələlərinə aşağıdakını aid etmək olar:
)) Ölkənin təbii resurslarının və ətraf mühitin qorunmasının həyata keçirilməsi tədbirlərinin elmi əsaslarının işlənilib hazırlanması
Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
ölkənin regionları üzrə sosial problemlərin tədqiqi
Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi
İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili
177. Regional siyasətdə sosial problemlərin həlli məsələlərinə aşağıdakını aid etmək olar:
Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
ölkənin regionları üzrə sosial problemlərin tədqiqi
Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi
İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili
)) Doğru cavab yoxdur
178. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı qrupa bölmək olar:
)) Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi
Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi
Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi
İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili
179. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı qrupa bölmək olar:
)) Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq

Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi
Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün
öyrənilməsi

İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili

180. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı qrupa bölmək
olar:

)) Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək

Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi

Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün

öyrənilməsi

İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili

181. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı neçə qrupa
bölmək olar: 1. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi 2.
Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi 3. Regionun təbii
resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi 4. İstehsalın
ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili

4

3

2

1

)) Heç biri

182. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı neçə qrupa
bölmək olar: 1. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi 2.
Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi 3. Regionun təbii
resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi 4. Xalq
təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi

4

3

2

)) 1

Heç biri

183. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı neçə qrupa
bölmək olar: 1. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi 2.
Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi 3. Azərbaycanda
məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin
ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən
əsaslandırmaq 4. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və
praktiki tədqiqi

4

3

)) 2

1

Heç biri

184. Regional iqtisadiyyatın vəzifələrini əsasən aşağıdakı neçə qrupa bölmək olar: 1. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi 2. Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək 3. Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq 4. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi

4

)) 3

2

1

Heç biri

185. Azərbaycanda məhsuldar qüvvələrin regionlar üzrə yerləşdirilməsinin işlənilib hazırlanması vəzifəsi aşağıdakı ola bilər:

)) Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi

Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq

Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək

Bütün cavablar doğrudur

186. Azərbaycanda məhsuldar qüvvələrin regionlar üzrə yerləşdirilməsinin işlənilib hazırlanması vəzifəsi aşağıdakı ola bilər:

)) Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi

Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi

Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq

Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək

Bütün cavablar doğrudur

187. Azərbaycanda məhsuldar qüvvələrin regionlar üzrə yerləşdirilməsinin işlənilib hazırlanması vəzifəsi aşağıdakı ola bilər:

)) Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün

öyrənilməsi

Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi

Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq

Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək
Bütün cavablar doğrudur

188. Azərbaycanla məhsuldar qüvvələrin regionlar üzrə yerləşdirilməsinin işlənilib hazırlanması vəzifəsi aşağıdakı ola bilər:
)) İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili
Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi
Azərbaycanda məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq
Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək
Bütün cavablar doğrudur

189. Azərbaycanla məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinin vəzifəsi aşağıdakılardan neçəsi ola bilər: 1. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi 2. Azərbaycanla məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq 3. Ölkənin iqtisadi regionlarının tədqiqat planını müəyyənləşdirmək 4. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
4
3
2
)) 1
Heç biri

190. Azərbaycanla məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinin vəzifəsi aşağıdakılardan neçəsi ola bilər: 1. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi 2. Azərbaycanla məhsuldar qüvvələrin yenidən, milli mənafeyə uyğun yerləşdirilməsinin ümumi nəzəri əsaslarını işləyib hazırlamaq və onu elmi cəhətdən əsaslandırmaq 3. Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi 4. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi
4
3
)) 2
1
Heç biri

191. Azərbaycanla məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinin vəzifəsi aşağıdakılardan neçəsi ola bilər: 1. Xalq təsərrüfatının ərazi proporsiyalarının metodoloji və praktiki tədqiqi 2. Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi 3. Ölkənin regionları

üzrə sosial problemlərin tədqiqi 4. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

4

)) 3

2

1

Heç biri

192. .Azərbaycanda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinin vəzifəsi aşağıdakılardan neçəsi ola bilər: 1. İstehsalın ərazi üzrə təşkilinin formalarının öyrənilməsi və təhlili 2. Regionun təbii resurslarla tam təmin olunmasının mümkünlüyünün öyrənilməsi 3. Ölkənin regionları üzrə sosial problemlərin tədqiqi 4. Elmi-texniki tərəqqinin regional aspektlərinin öyrənilməsi

)) 4

3

2

1

Heç biri

193. Səhv cavabı tapın. İqtisadi ədəbiyyatda bəzi müəlliflər iqtisadi təhlükəsizliyin aşağıdakı əsas səviyyəsini fərqləndirirlər:

Bütün ölkələr arasında (beynəlxalq);

Ölkə qrupları arasında (regional);

)) Bütün ölkələr arasında (inteqrasiya);

Bütün ölkələr arasında (beynəlmiləl);

Bütün ölkələr arasında (qlobal);

194. Səhv cavabı tapın. Mezosəviyyədə (region) sahəvi iqtisadi təhlükəsizliyə təsir edən amillərdən aşağıdakıları qeyd etmək olar: sənayenin ümumi inkişaf səviyyəsi

)) sənayenin şəhərlərarası komplekslərdə təmərküzləşməsi vəziyyəti təbii sərvətlərin həcmi;

iqtisadiyyat sahələrinin inkişafında mövcud nisbətlərin vəziyyəti

iqtisadiyyat sahələrinin inkişafında mövcud növlərinin çoxluğu

195. Səhv cavabı tapın. Mezosəviyyədə (region) sahəvi iqtisadi təhlükəsizliyə təsir edən amillərdən aşağıdakıları qeyd etmək olar: sənayenin ümumi inkişaf səviyyəsi

sənayenin sahələrdə maliyyə potensialından istifadənin vəziyyəti

sənayenin şəhərlərdə təmərküzləşməsi vəziyyəti

)) təbii sərvətlərin həcmi;
iqtisadiyyat sahələrinin inkişafında mövcud növlərinin çoxluğu

196. Səhv cavabı tapın. Mezosəviyyədə (region) sahəvi iqtisadi təhlükəsizliyə təsir edən amillərdən aşağıdakıları qeyd etmək olar:
kifayət qədər hazırlıqlı kadr potensialının miqdarı
sənayenin şəhərlərdə təmərküzləşməsi vəziyyəti
)) iqtisadiyyat sahələrinin inkişafında mövcud nisbətlərin vəziyyəti
iqtisadiyyat sahələrinin inkişafında mövcud növlərinin çoxluğu
sənayenin şəhərlərdə əsas fondlardan istifadənin vəziyyəti

197. Səhv cavabı tapın. Mezosəviyyədə (region) sahəvi iqtisadi təhlükəsizliyə təsir edən amillərdən aşağıdakıları qeyd etmək olar:
)) sənayenin ümumi inkişaf səviyyəsi
kifayət qədər hazırlıqlı kadr potensialının miqdarı
iqtisadiyyat sahələrinin inkişafında mövcud nisbətlərin vəziyyəti
iqtisadiyyat sahələrinin inkişafında mövcud maliyyə potensialı
iqtisadiyyat sahələrinin inkişafında mövcud növlərinin çoxluğu

198. Mezosəviyyədə (region) sahəvi iqtisadi təhlükəsizliyə təsir edən amillərdən aşağıdakıları qeyd etmək olar:
)) təbii sərvətlərin həcmi;
sənayenin şəhərlərdə təmərküzləşməsi vəziyyəti
kifayət qədər hazırlıqlı kadr potensialının miqdarı
iqtisadiyyat sahələrinin inkişafında mövcud növlərinin çoxluğu
təbii sərvətlərin istifadəsinin vəziyyəti

199. Sosial siyasətinin subyekti:
)) Dövlət və onun orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları, iri təsərrüfat qurumlarıdır
sosial normativlər və istehlakçı büdcələridir
Sosial proseslərin üstünlük təşkil edən istiqamətlərini faydaların ədalətli bölünməsi prinsipi mövqeyindən xarakterizə edir
İnsanın həyat fəaliyyətinin strukturu ilə şərtləndirilmiş təhlükəsizliyin alt növlərinin məcmusudur
Ölkənin iqtisadi təhlükəsizliyinin əsas kriterial qiymətləndirmələrindən biridir, dövlətin sosial münasibətlərin subyektləri arasında yaranan münaqişələri vaxtında həll etmək və qarşısını almaq, maraqların həyata keçirmək və qorumaq üçün etibarlı mexanizmi yaratmaq qabiliyyətinin göstəricisidir

200. Sosial siyasətin alətləri:

Dövlət və onun orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları, iri təsərrüfat qurumlarıdır

)) Sosial normativlər və istehlakçı büdcələridir

Sosial proseslərin üstünlük təşkil edən istiqamətlərini faydaların ədalətli bölünməsi prinsipi mövqeyindən xarakterizə edir

İnsanın həyat fəaliyyətinin strukturu ilə şərtləndirilmiş təhlükəsizliyin alt növlərinin məcmusudur

Ölkənin iqtisadi təhlükəsizliyinin əsas kriterial qiymətləndirmələrindən biridir, dövlətin sosial münasibətlərin subyektləri arasında yaranan münaqişələri vaxtında həll etmək və qarşısını almaq, maraqların həyata keçirmək və qorumaq üçün etibarlı mexanizmi yaratmaq qabiliyyətinin göstəricisidir

201. Sosial sabitlik:

Dövlət və onun orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları, iri təsərrüfat qurumlarıdır

Sosial normativlər və istehlakçı büdcələridir

Sosial proseslərin üstünlük təşkil edən istiqamətlərini faydaların ədalətli bölünməsi prinsipi mövqeyindən xarakterizə edir

İnsanın həyat fəaliyyətinin strukturu ilə şərtləndirilmiş təhlükəsizliyin alt növlərinin məcmusudur

)) Ölkənin iqtisadi təhlükəsizliyinin əsas kriterial qiymətləndirmələrindən biridir, dövlətin sosial münasibətlərin subyektləri arasında yaranan münaqişələri vaxtında həll etmək və qarşısını almaq, maraqların həyata keçirmək və qorumaq üçün etibarlı mexanizmi yaratmaq qabiliyyətinin göstəricisidir

202. Sosial normativlər və istehlakçı büdcələridir:

Sosial siyasətin subyektləri

)) Sosial siyasətin alətləri

Sosial təhlükəsizlik

Sosial sabitlik

Sosial indikatorlar

203. Planlaşdırılan iqtisadiyyatda sosial müdafiə modeli bazar iqtisadiyyatına uyğun olmayan bir neçə xüsusiyyətlərə malikdir: 1. Dövlətin əmək haqqının tənzimlənməsi siyasəti gəlir bölüşdürülməsində bərabərsizliyin düzəldilməsində əsas alət hesab olunur 2. əmək haqqı sahəsində siyasət əmək ehtiyatlarından mümkün olduqca daha geniş istifadə edilməsini həvəsləndirməyə yönəldilmişdir 3. dövlət istehlakın kollektiv formalarını hər bir yolla təşviq edirdi 4. Kollektiv istehlak nemətlərinin bölüşdürülməsinin əsas kanalı sosial siyasətdə mühüm rol oynayan özəl müəssisələri idi.

)) 1,2,3

1,2,4

1,3,4

2,3,4

1,2,3,4

204. V.K. Sençaqov sosial faktor tərəfindən iqtisadi təhlükəsizliyin indikativ təhlili üçün obyekt qismində təklif edir: 1. demoqrafik məlumatlar, həyat səviyyəsi və keyfiyyəti, doğum sayı və ölüm miqdarı, həyatın davamlılığı, xəstələnmə dərəcəsi 2. mal və xidmətlər üçün tələbatın dinamikası; 3. regional səviyyədə - əhalinin əsas qrupları üzrə, qadınlar və gənclər arasında işsizlik səviyyəsi (durğunluq daxil olmaqla); yaş və etnik tərkib, qaçqın və köçkünlərin say göstəriciləri üzrə demoqrafik vəziyyəti; Tətil hərəkətinin səviyyəsi; kriminoqen vəziyyət 4. Adambaşına düşən ÜDM- in həcmi, milli gəlirin artım dinamikası

)) 1,2,3

1,3,4

2,3,4

Hamısı

Heç biri

205. Nominal gəlirlər:

)) pul, təbii və dolay gəlirlərin məbləği kimi (pulsuz xidməti) müəyyən edilir

nominal gəlirlər vergi və digər icbari ödənişlərin məbləği arasında fərq kimi müəyyən edilir

pul, təbii və dolay gəlirlərin məbləği kimi (pulsuz xidməti) müəyyən edilir və inflyasiyanın səviyyəsi nəzərə alınmaqla hesablanır

pul, təbii və dolay gəlirlərin məbləği kimi (pullu xidmət) müəyyən edilir

real gəlirlər vergi və digər icbari ödənişlərin məbləği arasında fərq kimi müəyyən edilir və inflyasiyanın səviyyəsi nəzərə alınmaqla hesablanır

206. Real gəlirlər:

)) pul, təbii və dolay gəlirlərin məbləği kimi (pulsuz xidməti) müəyyən edilir

nominal gəlirlər vergi və digər icbari ödənişlərin məbləği arasında fərq kimi müəyyən edilir

pul, təbii və dolay gəlirlərin məbləği kimi (pulsuz xidməti) müəyyən edilir və inflyasiyanın səviyyəsi nəzərə alınmaqla hesablanır

pul, təbii və dolay gəlirlərin məbləği kimi (pullu xidmət) müəyyən edilir

real gəlirlər vergi və digər icbari ödənişlərin məbləği arasında fərq kimi müəyyən edilir və inflyasiyanın səviyyəsi nəzərə alınmaqla hesablanır

207. Real gəlirlərin proqnozlaşdırılma hesablamalarında istifadə edilir:

)) əhalinin pul gəlirləri və xərcləri arasında balansdan

əhalinin nominal gəlirləri və xərcləri arasında balansdan

əhalinin əmlak gəlirləri və xərcləri arasında balansdan

əhalinin əmək haqqı gəlirləri və xərcləri arasında balansdan

Doğru cavab yoxdur

208. Real gəlirlərin proqnozlaşdırılması aşağıdakıları xarakterizə edir: 1. pul gəlirlərinin miqdarını və mənbələrini 2. pul və əmanət xərclənməsinin həcmi və strukturunu 3. pul gəlirlərinin artımı və azalmasını
)) 1,2
1,3
2,3
1
3
209. Balans göstəricilərindən istifadə edilir: 1. əhalinin alıcılıq qabiliyyətinin hesablanması üçün 2. pərakəndə əmtəə dövriyyəsinin əsaslandırılması üçün 3. pul dövriyyəsinin tənzimlənməsi üçün
)) 1,2,3
1,2
1,3
2
3
210. Ailə istehlak səbətinin hesablanması metodikasının tərtibi üçün seçilir:
)) müəyyən sosial qrupun normal istehlakı üçün mal və xidmətlər əhali qrupları
Minimum istehlak səbəti
Əhalinin alıcılıq qabiliyyəti
Bütün cavablar doğrudur
211. İstehlak səbətinin hesablanması üçün insanın xərclərinin strukturunun öyrənilməsi üçün aşağıdakı amillərdən istifadə edilir: 1. əhali qruplarını (təbəqələrini) sıralamaq; 2. məhz hansı mal və xidmətlər seçilmiş hər bir qrup tərəfindən istehlak edilməkdədir; 3. İstehlakı olunan hər bir məhsul və xidmətin ümumi ailə xərclərinə faiz töhfəsini müəyyənləşdirmək 4. Minimum istehlak büdcəsini müəyyənləşdirmək
)) 1,2,3
1,2,4
1,3,4
2,3,4
3,4
212. İqtisadi siyasətin tədbirləri və mexanizmlərinə aşağıdakılar aiddir: 1. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinə mümkün tədbirləri müəyyənləşdirən faktorların monitorinqi 2. Azərbaycan Respublikası iqtisadi təhlükəsizliyinin kriteriya və parametrlərinin yaradılması 3. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin fəaliyyəti üçün dövlətin fəaliyyəti

)) 1,2,3

1,2

1,3

2,3

Heç biri

213. Ekoloji təhlükəsizlik:

)) İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir

İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyətdir

214. Ekoloji təhlükə:

İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir

)) İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyətdir

215. Təhlükəli ekoloji vəziyyət:

İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir

İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

)) İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fəvqəladə ekoloji vəziyyətdir

216. Fəvqəladə ekoloji vəziyyət:

İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir

İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

)) İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fəvqəladə ekoloji vəziyyətdir

217. Ekoloji fəlakət:

İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir

İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

)) İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fəvqəladə ekoloji vəziyyətdir

218. Ekoloji təhlükəsizliyin təmin edilməsi:

)) Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların aradan qaldırılması üzrə tədbirlər sistemidir

Fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə təşkilat, habelə fiziki şəxsdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyatı vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühidə dönməz dəyişikliklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyətdir

219. Ekoloji təhlükənin subyekti:

Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların aradan qaldırılması üzrə tədbirlər sistemidir

)) Fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə təşkilat, habelə fiziki şəxsdir

Antropogen və təbii təsirlər, o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə mənfi dəyişikliklərlə səciyyələnən və ya bu səbəbdən insanın və cəmiyyətin həyatı vacib maraqlarına təhlükə yaradan vəziyyətdir

İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri və təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyətdir

İnsanların həyatı və fəaliyyətlər sahəsində və ətraf mühidə dönməz dəyişikliklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyətdir

220. Demografiya, həyat keyfiyyəti və səviyyəsi. Bura daxildir:

)) minimal əmək haqqı
qadınlar və gənclər arasında işsizliyin səviyyəsi
tətillərlə əlaqəli sosial fəallıq
kriminogen vəziyyət
heç biri

221. Həyat səviyyəsi və onun keyfiyyətinə daxildir:

)) hamısı
əhalinin məşğulluq səviyyəsi
əhalinin təkrar istehsalı
kriminogen vəziyyət
real və perspektiv işsizlik

222. Sosial sferada qeyri-sabitliyə səbəb olan əsas amil hansıdır?

heç biri
cinayətkarlıq elementlərinin azalması
işsizliyin səviyyəsinin azalması
şəhərlə müqayisədə kəndlərdən yoxsul əhalinin sayının çox olması
)) cəmiyyətin varlılar və yoxsullar olmaqla iki təbəqəyə ayrılması

223. Sosial sferada qeyri-sabitliyə səbəb olan əsas amil hansıdır?

heç biri
cinayətkarlıq elementlərini n azalması
işsizliyin səviyyəsinin azalması
)) əmək haqlarının ödənilməsinin ləngidilməsi
sosial bərabərsizliyin olmaması

224. Sosial təhlükəsizlik:

Dövlət və onun orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları, iri təsərrüfat qurumlarıdır

Sosial normativlər və istehlakçı büdcələridir

Sosial proseslərin üstünlük təşkil edən istiqamətlərini faydaların ədalətli bölünməsi prinsipi mövqeyindən xarakterizə edir

)) İnsanın həyat fəaliyyətinin strukturu ilə şərtləndirilmiş təhlükəsizliyin alt növlərinin məcmusudur

Ölkənin iqtisadi təhlükəsizliyinin əsas kriterial qiymətləndirmələrindən biridir, dövlətin sosial münasibətlərin subyektləri arasında yaranan münaqişələri vaxtında həll etmək və qarşısını almaq, maraqların həyata keçirmək və qorumaq üçün etibarlı mexanizmi yaratmaq qabiliyyətinin göstəricisidir

225. Sosial indikatorlar:

Dövlət və onun orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları, iri təsərrüfat qurumlarıdır

Sosial normativlər və istehlakçı büdcələridir

)) Sosial proseslərin üstünlük təşkil edən istiqamətlərini faydaların ədalətli bölünməsi prinsipi mövqeyindən xarakterizə edir

İnsanın həyat fəaliyyətinin strukturu ilə şərtləndirilmiş təhlükəsizliyin alt növlərinin məcmusudur

Ölkənin iqtisadi təhlükəsizliyinin əsas kriterial qiymətləndirmələrindən biridir, dövlətin sosial münasibətlərin subyektləri arasında yaranan münaqişələri vaxtında həll etmək və qarşısını almaq, maraqların həyata keçirmək və qorumaq üçün etibarlı mexanizmi yaratmaq qabiliyyətinin göstəricisidir

226. Hal-hazırda, sosial dəyişikliklər proqramları deklerativ xarakter daşıyır . Bu nə deməkdir?

)) Onlar dövlətin maliyyə imkanları ilə kifayət qədər uyğunlaşdırılmamışdır, sosial sektorun islahatlar tempi isə əhalinin real gəlirləri ilə bağlı deyil

Onlar dövlətin maliyyə imkanları ilə kifayət qədər uyğunlaşdırılmışdır, amma sosial sektorun islahatlar tempi isə əhalinin real gəlirləri ilə bağlı deyil

Onlar dövlətin maliyyə imkanları ilə kifayət qədər uyğunlaşdırılmamışdır, amma, sosial sektorun islahatlar tempi isə əhalinin real gəlirləri ilə bağlıdır

Onlar dövlətin maliyyə imkanları ilə kifayət qədər uyğunlaşdırılmışdır, sosial sektorun islahatlar tempi isə əhalinin real gəlirləri ilə bağlı olaraq inkişaf edir

Doğru cavab yoxdur

227. Sosial sferada qeyri-sabitliyə səbəb olan əsas amil hansıdır?

cəmiyyətdə cinayətkarlığın çoxalması

sosial münaqişələrə səbəb olan işsizliyin səviyyəsinin artması

kəndli müqaisədə şəhərlərdə yoxsul əhalinin sayının çox olması

cəmiyyətin varlılar və yoxsullar olmaqla iki təbəqəyə ayrılması

)) hamısı

228. Azərbaycan Respublikası iqtisadi təhlükəsizliyinin tələblərinə cavab verən kriteriya və parametrlərlə müəyyənləşdirilməsi üçün aşağıdakıları nəzərə almaq vacibdir:

Azərbaycan daxilində müvafiq səviyyədə istehsalı təşkil edə biləcək mühüm məhsul növlərinin (həmçinin ərzaq məhsullarının) idxalından özünün kritik asılılığına imkan verməməlidir

)) Ölkədə dövlətin adi, həmçinin ekstremal şəraitlərdə fəaliyyəti üçün çox vacib əhəmiyyətli, xarici müdaxilədən və iştirakdan asılı olan, təkrar istehsal prosesini təmin edə biləcək sahə və istehsal növləri mövcud olmalıdır

Azərbaycan daxilində müvafiq səviyyədə istehsalı təşkil edə biləcək mühüm məhsul növlərinin (həmçinin ərzaq məhsullarının) ixracından özünün kritik asılılığına imkan verməməlidir

Strateji ehtiyat və məhsullara dövlət nəzarətinin tətbiqi, onların milli maraqlara təhlükə yarada biləcək həcməldə və müddətlərdə ölkədən çıxarılmasının məhdudlaşdırılması və ya dayandırılması

Doğru cavab yoxdur

229. İslahatlar prosesində anti-korrupsiya tədbirlərinin təsirini artırmaq üçün aşağıdakı tədbirlərdən neçəsi xüsusi əhəmiyyət kəsb edə bilər: 1.

Ölkədə demokratik proseslərin daha da inkişafı 2. Dövlət idarəetmə

orqanlarının vətəndaş cəmiyyəti strukturları ilə qarşılıqlı əlaqəsinin

yaradılması 3. Hüquqi və iqtisadi biliklərin tətbiqi 4. Korrupsiyaya qarşı

tədbirlərin əhalinin bütün təbəqələrinə çatdırılması 5. Vətəndaşlarda anti-korrupsiya dünyagörüşünün formalaşması

)) 5

4

3

2

1

230. İslahatlar prosesində anti-korrupsiya tədbirlərinin təsirini artırmaq üçün aşağıdakı tədbirlərdən neçəsi xüsusi əhəmiyyət kəsb edə bilər: 1. Anti-korrupsiya tədbirlərinin güclənməsində beynəlxalq əməkdaşlığın genişlənməsi 2. Daha səmərəli qanun və normativ aktların qəbul edilməsi 3. Cəza tədbirlərini sərtləşdirmək 4. Anti-korrupsiya halı aşkar etmiş insanları

mükafatlandırmaq 5. Korrupsioner qrupları aşkar etmək və onlara qarşı ciddi tədbirlər görmək

5

4

)) 3

2

1

231. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində problemin mahiyyətini dərk etməyə imkan verən göstəricilərə neçəsi aiddir: 1. Adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi 2. Emaledici sənayenin ümumi məhsulda xüsusi çəkisi 3. Sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi 4. İnvestisiyaların ümumi daxili məhsula nisbəti

)) 4

3

2

1

Heç biri

232. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində problemin mahiyyətini dərk etməyə imkan verən göstəricilərə neçəsi aiddir: 1. Elmi tədqiqatlar, təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti 2. Beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi 3. Həyatın orta yaşayış müddəti 4. 10% ən çox gəlirləri olan əhali ilə 10% gəlirləri az olan əhali arasında nisbət

)) 4

3

2

1

Heç biri

233. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində problemin mahiyyətini dərk etməyə imkan verən göstəricilərə neçəsi aiddir: 1. Beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə 2. İllik inflyasiya 3. Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə 4. Xarici borclar, ümumi daxili məhsula nisbətən, faizlə

)) 4

3

2

1

Heç biri

234. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və 2007-2011-ci illər üçün Fəaliyyət Planının icrası bütüm sahələrdə hansı nəzarətin güclənməsini tələb edir
Ekoloji
)) Maliyyə
Siyasi
Sosioloji
Səhiyyə
235. Sahibkarlıq fəaliyyətinin "kölgədə" olan sferası isə iqtisadiyyatın hansı bölməsini təşkil edir?
Açıq
Qapalı
)) Gizli
Sadə
Mürəkkəb
236. Gizli iqtisadiyyat çərçivəsində fəaliyyətə aşağıdakılardan hansı aid deyil? Korrupsiya
Kriminal reket
Sənaye cəsusluğu
)) Haqlı rəqabət
Casusluq
237. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neçənci il sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"ı təsdiqlənmişdir?
2005-ci il 26 iyun
2007-ci il 17 dekabr
2005-ci il 28 iyul
)) 2007-ci il 28 iyul
2003-cü il 7 iyun
238. İqtisadi təhlükəsizliyə milli iqtisadiyyatın hansı problemlərini həll etməklə nail olmaq olar?
Təhsilin səviyəsində müəyyən dəyişikliklər etməklə
Ekoloji problemlərin aradan qaldırılması ilə
Bazarlarda rəqabətin aradan qaldırılması ilə
)) İctimai tələbatların mümkün qədər maksimum dərəcədə ödənilməsi ilə
Sosial-iqtisadi problemləri müəyyən qədər təxirə salmaqla
239. İqtisadi təhlükəsizliyə milli iqtisadiyyatın hansı problemlərini həll etməklə nail olmaq olar?
Təhsilin səviyəsində müəyyən dəyişikliklər etməklə
Ekoloji problemlərin aradan qaldırılması ilə

Bazarlarda rəqabətin aradan qadırılması ilə
İctimai tələbatların mümkün qədər minimum dərəcədə ödənilməsi ilə
)) daxili və xarici hədələrdən ölkənin toxunulmazlığının qorunması

240. İqtisadi təhlükəsizliyə milli iqtisadiyyatın hansı problemlərini həll etməklə nail olmaq olar?
İctimai tələbatların mümkün qədər minimum dərəcədə ödənilməsi ilə
Daxili və xarici hədələrdən ölkənin toxunulmazlığının qorunmaması
)) Daxili və xarici bazarlarda Azərbaycanın iqtisadi maraqlarının müdafiəsi
Ekoloji problemlərin aradan qaldırılması ilə
Bazarlarda rəqabətin aradan qadırılması ilə

241. İqtisadiyyatın inkişafına daha çox dağıdıcı təsir göstərən faktor aşağıdakılardan hansıdır?
)) Infilyasiyanın yüksək səviyyəsi
Rəqabət
İnhisar
İşsizliyin aşağı səviyyəsi
Texniki-texnoloji bazanın yüksəlməsi

242. İqtisadiyyatın inkişafına daha çox dağıdıcı təsir göstərən faktor aşağıdakılardan hansıdır?
Infilyasiyanın aşağı səviyyəsi
Rəqabət
İnhisar
)) İşsizliyin yuxarı səviyyəsi
Texniki-texnoloji bazanın yüksəlməsi

243. İqtisadiyyatın inkişafına daha çox dağıdıcı təsir göstərən faktor aşağıdakılardan hansıdır?
Infilyasiyanın aşağı səviyyəsi
Rəqabət
İnhisar
İşsizliyin yuxarı səviyyəsi
)) Texniki-texnoloji bazanın tənəzzülü

244. Daxili iqtisadi təhdidlərə aiddir 1. Vergi ödənməsindən yayınma 2. Daxili və xarici borcların azalması 3. İşsizliyin minimum səviyyəsi 4. Valyuta ehtiyatlarının xaricə axması 5. İstehsalın
1,3,5
)) 1,4,5
2,3
3,4
3,4,5

245. "Kölgə iqtisadiyyatı" dedikdə nə başa düşülür?
Qanuni fəaliyyət
Kütləvi fəaliyyət
Aşkar fəaliyyət
)) Qeyri-qanuni fəaliyyət
Daxili fəaliyyət
246. "Gizlədilmiş" iqtisadi fəaliyyətə aid olmayan hal hansıdır?
Vergilerden yayınma
Sosial ödəncərdən yayınma
İstehsal həcmnin gizlədilməsi
İnzibati vəzifələrin yerinə yetirilməsindən yayınmaq
)) Vergilərin vaxtında və tam ödənilməsi
247. "Qeyri-formal" iqtisadi fəaliyyət hansı formada həyata keçirilir?
Korporativ müəssisələr tərəfindən, qeyri-qanuni
Korporativləşməmiş müəssisələr tərəfindən, qeyri-qanuni
Korporativ müəssisələr tərəfindən, qanuni
)) Korporativləşməmiş müəssisələr tərəfindən, qanuni
Heç biri
248. "Qeyri-leqal" iqtisadi fəaliyyətə aiddir
Qanuni əmtəə satışı
Qanuni əmtəə istehsalı
)) İstehsal fəaliyyətinin qadağan edilməsi
Qanuni xidmət göstərilməsi
Qanunsuz fəaliyyətə icazə verilməsi
249. Beynəlxalq aləmdə gizli iqtisadiyyatın dəqiq həcmnin müəyyən olunmasında çətinliyin səbəblərinə aiddir 1. Miqyasının kiçik olması 2. Miqyasının böyük olması 3. Uçotdan yayındığı üçün 4. Ölçüdə yayındığı üçün
1,2,3
2,3,4
1,3,4
)) 1,2
1,4
250. Təhlükəsizlik anlayışının mahiyyətinin aydınlaşdırılmasında hansı yanaşma xüsusi əhəmiyyət kəsb edir:
)) sosial-iqtisadi
siyasi

şaquli
hərbi
ekoloji

251. Təhlükəsizlik anlayışının mahiyyətinin aydınlaşdırılması aşağıdakılara imkan verir: 1. Hadisənin, dialektikanın obyektiv və subyektiv, maddi və mənəvi kontekstində, onun cəmiyyətin sosial-mədəni məkanına daxil edilməsi baxımından tədqiq etməyə 2. Siyasətçilərin görüş dairəsində olan tərəfləri üzə çıxarmağa 3. Təhlükəsizliyə kompleks sistem kimi baxılmasına
1,2
1,3
1
)) 1,3
1,2,3
252. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi mexanizmi aşağıdakı kimi həyata keçirilir:
)) tarif və tarifsiz
birbaşa və dolayı
sosial və liberal
daxili və xarici
Doğru variant yoxdur
253. İqtisadi təhlükəsizliyin ümumi göstəricilərinə aşağıdakılar aiddir: 1. həyat səviyyəsi və keyfiyyəti 2. inflyasiyanın tempi 3. işsizliyin səviyyəsi 4. iqtisadi artım
))1,2,3,4
1,2,4
2,3,4
1,3,4
1,2,3
254. Azərbaycan Respublikası üçün iqtisadi təhlükəsizliyinin təmin olunmasının amilləri HANSI məqsədlə həyata keçirilir: 1. Respublikanın milli iqtisadiyyatının milli maraqlarının qorunub saxlanılması 2. İqtisadi təhlükəsizliyin təmin edilməsi 3. Beynəlxalq əmək bölgüsünün təmin edilməsi
))1,2,3
Heç biri
1,3
2,3
1,2
255. Respublikada təhlükəsizliklə bağlı yerinə yetirilən strategiyanın konsepsiyası aşağıdakı hansı istiqamətə aiddir?

))Strateji istiqamətə
Taktiki istiqamətə
İqtisadi istiqamətə
Sosial istiqamətə
Siyasi istiqamətə

256. İqtisadi təhlükəsizliyin təmin edilməsi aşağıdakı üsullarla həyata keçirilir: 1. Qanunlara əsaslanaraq iqtisadiyyatın tənzimlənməsi 2. Makro iqtisadi sistem şəklində iqtisadi təhlükəsizliyin qorunub saxlanılması 3. Sosial xidmətlərin və infrastruktur sahələrinin inkişafını müəyyənləşdirmək 4. Ətraf mühitin qorunub saxlanılması

))1,2,3,4

1,3,4

2,3,4

1,2,3

1,2,4

257. Şaquli istiqamətə aiddir:

))Bu istiqamət cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və o cümlədən dövlətin təhlükəsizliyinin təmin olunmasına əsaslanır

Bu istiqamət müəyyən olunmuş qanunların və istiqamətlərin həyata keçirilməsini tənzimləyir

Elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin olunmasına əsaslanır

ölkənin təsərrüfat sisteminin xarici və daxili təhlükədən qorunmasını təmin edir

Doğru cavab yoxdur

258. Üfüqi istiqamətə aiddir:

Bu istiqamət cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və o cümlədən dövlətin təhlükəsizliyinin təmin olunmasına əsaslanır

)) Bu istiqamət müəyyən olunmuş qanunların və istiqamətlərin həyata keçirilməsini tənzimləyir

Bu istiqamət elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin olunmasına əsaslanır

Bu istiqamət ölkənin təsərrüfat sisteminin xarici və daxili təhlükədən qorunmasını təmin edir

Doğru cavab yoxdur

259. Siyasi istiqamətə aiddir:

Bu istiqamət cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və o cümlədən dövlətin təhlükəsizliyinin təmin olunmasına əsaslanır

Bu istiqamət müəyyən olunmuş qanunların və istiqamətlərin həyata keçirilməsini tənzimləyir

)) Elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin olunmasına əsaslanır

Ölkənin təsərrüfat sisteminin xarici və daxili təhlükədən qorunmasını təmin edir

Doğru cavab yoxdur

260. Təhlükəsizlik anlayışı ilk dəfə harada işlənilmişdir?

ABŞ

Kanada

Rusiya

Asiyada

)) Avropada

261. İqtisadi təhlükəsizliyin tərkib hissələri hansılardır?

)) iqtisadi mütəqillik

təhlükəsizlik tədbirləri

investisiyanın sağlam fəaliyyəti

ictimai həyatın bütün sahələri

iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələri

262. İqtisadi təhlükəsizliyin tərkib hissələri hansılardır?

investisiyanın sağlam rəqabəti

iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələri

)) milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı

ətraf mühitin qorunub saxlanması

263. İqtisadi təhlükəsizliyin tərkib hissələri aşağıdakılardan hansıdır?

təhlükəsizlik tədbirləri

məqsəd və maraqlara nail olmaq

iqtisadi təhlükəsizliyin beynəlxalq əlaqələri

)) özünüinkişafa və tərəqqiyə nail olmaq

investisiyanın sağlam fəaliyyəti

264. İqtisadi təhlükəsizliyin realizə olunması aşağıdakılardan hansılardır?

sosial, xarici

iqtisadi, daxili

ekoloji

)) daxili, xarici

milli təsərrüfatçılıq

265. Daxili amillər necə şərtlənir?

- ərazi bütövlüyünün təmin edilməsi
- konstitusional quruluşun möhkəmləndirilməsi
- fərdiyyətin inkişafı, qəzalar, fəlakətlər və təbii bəlalar
-)) hamısı
- yuxarıda verilən şərtlərin heç biri

266. Dövlətin iqtisadi təhlükəsizliyi dedikdə:

)) iqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, bu milli mənafeləri müdafiə etməyə, yeridilən siyasətin sosial yönümlüyünü, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkanın yaranması başa düşülür

ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb», ölkə əhalisinin həyat keyfiyyətinin dünya standartlarına çatdırılması başa düşülür

ölkənin yerli və xarici strateji resurslara daxil olma və ərazidə məhsuldar qüvvələrin yerləşdirilməsi ilə əlaqədar geosiyasi və iqtisadi-coğrafi vəziyyəti başa düşülür

bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür

ictimai tələbatın ödənilməsinə nail olmaq başa düşülür

267. İqtisadi təhlükəsizlik məsələsinə dövlət :

)) özünün inkişaf strategiyasının meyarlarından biri kimi baxır.
demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi baxır.

ictimai tələbatın ödənilməsinə nail olma kimi baxır.

islahatların hərtərəfli həyata keçirilməsi kimi baxır.

siyasətin sosial yönümlüyü, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olması kimi baxır.

268. Milli iqtisadi təhlükəsizliyin təmin edilməsinin məqsədli dövlət proqramı bölünür: a. Subyektiv və Obyektivə b. Çətinlik yaradan və Asan həll edilənə c. artırılması vacib sayılan və əvvəlcədən xəbərdar edilənə A,B,C

A

)) C

B

A,B

269. Milli iqtisadi təhlükəsizliyin təmin edilməsinin məqsədli dövlət proqramında artırılması vacib sayılanlara aid edilir: a. Millətin sayı b. Ərazilərin və təbii ehtiyatların c. Sosial və mənəvi dayaqaların d. Nəzarət və xəbərdarlığın

)) A,B,C

A

C,D

B

A,B

270. Milli iqtisadiyyatın təhlükəsizliyi dedikdə:

)) İqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, qloballaşan iqtisadiyyatda dünya ölkələrinin maraq və mənafeləri nəzərə alınmaqla iqtisadi təhlükəsizliyin təmin edilməsinə imkan yaradılsın

Beynəlxalq səviyyədə əlverişli iqtisadi inkişafı nəzərə alaraq sənaye sahələrində təhlükəsizliyin təmin edilməsi və kompleks şəkildə onun fəaliyyətini tənzimləyir

Respublika daxilində milli maraqların qorunması və müdafiəsinin təmin edilməsi məqsədilə iqtisadiyyatın və hakimiyyətin vəziyyəti nəzərə alınaraq sosial-iqtisadi inkişaf strategiyasına əsaslanmalıdır

Sosial yönümlü sahələrin inkişaf istiqamətini nəzərə almaqla milli mənafeələrin qorunması və ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün mühüm, əsas vəzifələrin həyata keçirilməsini təmin etməlidir

Doğru cavab yoxdur

271. İqtisadi təhlükəsizliyinin inkişafının şaquli istiqaməti dedikdə nə başa düşülür?)) cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin

təhlükəsizliyinin hərtərəfli təmin olunması;

iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;

elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsi həyata keçirilir;

ictimai tələbatın ödənilməsinə nail olmaq;

bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;

272. İqtisadi təhlükəsizliyinin inkişafının üfuqi istiqaməti dedikdə nə başa düşülür? bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması,

ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;

cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;

ictimai tələbatın ödənilməsinə nail olmaq;

)) iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;

273. İqtisadi təhlükəsizliyinin inkişafının siyasi istiqaməti dedikdə nə başa düşülür? ictimai tələbatın ödənilməsinə nail olmaq;
)) elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;
bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması

274. Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə nə başa düşülür?
)) Dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhlükələrdən qorunmasının təmin edilməsidir
Respublika daxilində milli maraqların qorunması və müdafiəsinin təmin edilməsi məqsədilə iqtisadiyyatın və hakimiyyətin vəziyyəti nəzərə alınaraq sosial-iqtisadi inkişaf strategiyasına əsaslanmalıdır
Sosial yönümlü sahələrin inkişaf istiqamətini nəzərə almaqla milli mənafelərin qorunması və ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün mühüm, əsas vəzifələrin həyata keçirilməsini təmin etməlidir
İqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, qloballaşan iqtisadiyyatda dünya ölkələrinin maraq və mənafeləri nəzərə alınmaqla iqtisadi təhlükəsizliyin təmin edilməsinə imkan yaradılsın
Doğru cavab yoxdur

275. Ölkənin milli təhlükəsizlik təyin olunur:
)) Dövlət və onun orqanları tərəfindən
Avropa birliyi tərəfindən
ATƏT tərəfindən
NATO tərəfindən
ASEAN tərəfindən

276. Dövlətin iqtisadi təhlükəsizlik strategiyasında hansılar daxildir?
Ölkədəki geniş təkrar istehsal
Əhalinin həyat səviyyəsi
)) Hamısı

Ölkənin ərzaq təhlükəsizliyi

İdxal – ixrac əməliyyatları və protoksionizm siyasəti

277. İqtisadi təhlükəsizliyin təminində əsas məsələ nədir? 1.daxili bazarın qorunması 2.artan tələbatın daim ödənilməsi 3.xarici iqtisadi əlaqə 4.investisiya qoyuluşu 1,3
)) 1,2
3,4
Düzgün cavab yoxdur
1,4

278. Dövlətin iqtisadi təhlükəsizlik strategiyasının tərkibi olaraq hansı siyasət icra edilir?
iqtisadi siyasət
sosial siyasət
)) protoksionizm siyasəti
düzgün cavab yoxdur
hamısı

279. Ərzaq təhlükəsizliyinin sosial-iqtisadi vəziyyətini təmini üçün hansı iqtisadi tədbirlərin icrası tələb olunur? 1.maliyyə sabitliyinin təmin edilməsi 2.milli valyutanın dayanıqlığının 3.işsizliyin və yoxsulluğun aradan qaldırılması 4.profilaktiki – yoxlama tədbirlərinin həyata keçirilməsi
1,2
2,3
)) 1,2,3
2,4
1,3

280. Təhlükəsizliyi təmin etmək məqsədilə ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına aşağıdakılardan neçəsi aiddir? 1. ölkədə ərzaq məhsullarının istehsalını stimullaşdırmaq 2. profilaktiki – yoxlama tədbirlərinin həyata keçirilməsi 3. transmilli aqrobiznes və beynəlxalq ticarət qurumları ilə səmərəli əməkdaşlıq 4. işsizliyin və yoxsulluğun aradan qaldırılması
4
3
2
)) 1
Heç biri

281. Milli maraqlar və milli təhlükəsizlik məqsədinə aiddir: a. Dövlətin maraqları b. Davamlı inkişaf c. Suverenlik
A,B
B,C
A
A,C
)) A,B,C

282. Qloballaşma şəraitində təhlükəsizlik məsələlərinə sistemli yanaşdıqda təbii resursların məhdudluğu və qeyri-bərabər paylanması : a. dövlətlər arasında iqtisadi və siyası mübarizəni kəskinləşdirir b. əməkdaşlığı artırır c. asılılığı gücləndirir d. laqeydliyə gətirir
A,B
B,C,D
A,D
A,C
)) A,B,C

283. Bazar subyektinin xarici iqtisadi əməliyyatlarda gördüyü məqsədlər hansılardır? 1.idxalatda məqsədlər 2.ixracatda məqsədlər 3.daxili məqsədlər 4.xarici məqsədlər
1;3
1;4
2;3
2;4
)) 1;2

284. İqtisadi təhlükəsizlik konsepsiyası necə həyata keçirilir?
Milli iqtisadiyyatın müstəqilliyini, ölkənin müdafiə potensialından asılı olaraq
)) İqtisadiyyatın inkişaf səviyyəsindən , iqtisadiyyatın strukturundan asılı olaraq
ölkənin müdafiə potensialından asılı olaraq , beynəlxalq səviyyələrdə səmərəli ödəmək qabiliyyəti
Heç biri
Hamısı

285. İqtisadi təhlükəsizliyinin tədqiqat obyekti ola bilər:
)) əmtəə və xidmətlərdən gələn gəlir və xərclər və digər makroiqtisadi göstəricilər sayılır
Dövlətin iqtisadi sistemi sayılır

Dövlətin iqtisadiyyatı tənzimləmə mexanizmi
İqtisadi təhlükəsizliyin inkişaf strategiyası
Bütün cavablar doğrudur

286. İqtisadi təhlükəsizliyin qiymətləndirmə sisteminin əhəmiyyəti nədir?
)) Bu sistem iqtisadi vəziyyəti araşdırmaqla təhlükəsizlik kriteriyasını
araşdırır və onun iqtisadi inkişafını tənzimləyir
Ümumiyyətlə, iqtisadi təhlükəsizliyin belə bir sistemi yoxdur
Bu sistem iqtisadi təhlükəsizliyin ən optimal vəziyyətini səciyyələndirir
Bu sistem iqtisadi təhlükəsizliklə milli təhlükəsizlik arasında
disproporsiyaların aradan qaldırılmasına istiqamətlənir
Bütün cavablar doğrudur

287. İqtisadi təhlükəsizliyin subyektə aşağıdakı göstəriciləri seçməlidir:
)) İqtisadi təhlükəni törədə bilən göstəricinin kəmiyyət forması
İqtisadi təhlükəni törədə bilən göstəricinin keyfiyyət forması
İqtisadi təhlükəni törədə bilən göstəricinin kəmiyyət və keyfiyyət forması
Hamısı
Doğru cavab yoxdur

288. İqtisadi təhlükəsizlik obyektinin inkişaf səviyyəsinə görə qruplaşdırılır: (Çəki: 1)
)) Regional və yaxud sahəvi baxımdan ölkə iqtisadiyyatının vəziyyəti
Ümumi makroiqtisadi göstəricilər
Faktiki
Strateji
Keyfiyyət

289. İqtisadi təhlükəsizlik obyektinin inkişaf səviyyəsinə görə qruplaşdırılır:
)) Makroiqtisadiyyatın səviyyəsi, yəni, firmaların, müəssisələrin, təşkilatların, səhmdar cəmiyyətlərinin, bankların və.s inkişaf səviyyəsi
Ümumi makroiqtisadi göstəricilər
Faktiki
Strateji
Keyfiyyət

290. Təhlükəsizlik səviyyəsini qiymətləndirmək üçün vacibdir. 1. integral göstəricinin olması 2. xüsusi göstəricilər sisteminin olması 3. ümumi göstəricilərin olması 1,2,3

)) 1,2
2,3
1
3

291. Ölkənin iqtisadi təhlükəsizliyinin səviyyəsi:

)) Bal sistemi ilə qiymətləndirilir
Faizlə qiymətləndirilir
Qiymətləndirilmir
Konkret statistik rəqəmlərlə qiymətləndirilir
Doğru cavab yoxdur

292. İqtisadi təhlükəsizliyin qiymətləndirilməsinin ümumi metodudur:

)) Ssenarilərin təhlili və emal edilməsi metodu
Disproporsiyaların aradan qaldırılması metodu
İqtisadi analiz metodu
Regressiya təhlili metodu
Funksional təhlil metodu

293. İqtisadi təhlükəsizliyin qiymətləndirilməsinin ümumi metodudur:

))Çoxmeyarlı statistik təhlil metodu

Disproporsiyaların aradan qaldırılması metodu

Hamısı

Regressiya təhlili metodu

Funksional təhlil metodu

294. İqtisadi təhlükəsizliyin metodları hansılardır? 1.ümumi metodlar

2.sınaqdan çıxmış metodlar 3.expert qiymətləndirmə metodu
4.ekstropolyasiya metodu

)) 3,2,1
3,4
1,2
hec biri
2,3

295. İqtisadi təhlükəsizliyin qiymətləndirilməsinin ümumi metodudur:

))Faydalılıq metodu

Disproporsiyaların aradan qaldırılması metodu

İqtisadi analiz metodu

Regressiya təhlili metodu

Funksional təhlil metodu

296. İqtisadi təhlükəsizliyin qiymətləndirilməsinin ümumi metodudur:

))Qeyri-səlis sistem nəzəriyyələri metodu

Disproporsiyaların aradan qaldırılması metodu

İqtisadi analiz metodu

Regressiya təhlili metodu

Funksional təhlil metodu

297. Risk kateqoriyasından istifadənin iqtisadi təhlükəsizlik üçün əhəmiyyəti ola bilər:

İqtisadi təhlükəsizliyin idarə edilməsinin səmərəliliyini yüksəldir

İqtisadi təhlükəsizliyin idarə edilməsinin səmərəliliyini aşağı salır

)) Hamısı

İqtisadi təhlükəsizlikdə keyfiyyət yönündən inkişafa nail olunur

Heç bir əhəmiyyəti yoxdur

298. Azərbaycanın iqtisadi təhlükəsizliyinə təsir göstərən iqtisadi prosesə aşağıdakını göstərmək olar:

)) Faizlə ölkənin xaricdən gətirilən ərzaq məhsullarından asılılıq səviyyəsi

Ölkədə düzgün iqtisadi islahatların hazırlanmaması

İstehsal prosesini həyata keçirmək üçün şəraitin olmaması

İnnovasiya siyasətinin düzgün müəyyən edilməməsi

Qeyri-istehsal sahələrinə böyük vəsaitlərin ayrılması

299. İqtisadi təhlükəsizliyini təmin etmək üçün dövlətin fəaliyyəti aşağıdakıları özündə cəmləşdirməlidir

Əhalinin və iqtisadiyyatın obyektiv və hərtərəfli monitorinqi üçün informasiya mərkəzi yaratmaq

Daxili və xarici təhlükəni proqnozlaşdırmaq və onu birtərəfləşdirmək

Ölkənin regionları arasında disproporsiyaları aradan qaldırmaq

Ölkədə elmin, təhsilin inkişafı üçün investisiyalar ayırmaq

)) Bütün cavablar doğrudur

300. İqtisadi təhlükəsizliyini təmin etmək üçün dövlətin fəaliyyəti aşağıdakıları özündə cəmləşdirməlidir

Kompleks və uzunmüddətli tədbirlər sisteminin işlənilib hazırlanması

Daxili və xarici təhlükəni proqnozlaşdırmaq və onu birtərəfləşdirmək
Ölkənin regionları arasında disproporsiyaları aradan qaldırmaq
Ölkədə elmin, təhsilin inkişafı üçün investisiyalar ayırmaq
)) Bütün cavablar doğrudur